



Sərbəst Auditor Əlizadə Nail Ələkbər oğlu

VÖEN: 1505929342

Tel: +994 50 648 88 88

Email: mehtiyev.85@mail.ru

Ünvan: Bakı şəhəri Binəqədi rayonu,

Ziya Bünyadov, ev 15

Odlar Yurdu Universiteti-nin təsisçilərinə

Konsolidə edilmiş Maliyyə hesabatlarının auditor hesabatı

VÖEN: 1500226281

Rəy

Mən Odlar Yurdu Universiteti-nin 01 yanvar 2024-cü il tarixindən 31 dekabr 2024-cü il tarixinə konsolidə maliyyə vəziyyəti, mənfəət və ya zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən izahedici qeydlərdən ibarət maliyyə hesabatlarının auditini apardım.

Hesab edirəm ki, Odlar Yurdu Universiteti və onun törəmə müəssisəsi Odlar Yurdu Kolleci (VÖEN 1503152081)-nin ("Qrup") əlavə edilmiş konsolidə edilmiş maliyyə hesabatları cəmiyyətin 01 yanvar 2024-cü il tarixindən 2024-cü il 31 dekabr tarixinə konsolidə edilmiş maliyyə vəziyyətini, konsolidə edilmiş maliyyə nəticələrini, konsolidə edilmiş kapitalda dəyişikliklər və göstərilən tarixdə başa çatan il üçün konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti Maliyyə Hesabatının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

Mən auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Beynəlxalq audit standartlarına uyğun olaraq 300 sayılı "Maliyyə hesabatlarının auditinin planlaşdırılması", 505 sayılı "Kənar mənbədən təsdiqləmələr", 500 sayılı "Audit sübutu", 230 sayılı "Auditin sənədləşdirilməsi", 501 sayılı "Audit sübutu-seçilmiş maddələr üzrə xüsusi mülahizələr" BAS-lara əməl edilmişdir. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın "Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq cəmiyyətdən asılı deyiləm və digər etik öhdəliklərimi bu tələblərə uyğun olaraq yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.



Sərbəst Auditor Əlizadə Nail Ələkbər oğlu

VÖEN: 1505929342

Tel: +994 50 648 88 88
Email: mehtiyev.85@mail.ru

Ünvan: Bakı şəhəri Binəqədi rayonu,
Ziya Bünyadov, ev 15

№ 006

26.05.2025

ODLAR YURDU
UNİVERSİTETİ-non (VÖEN
1500226281) rektoru Əhməd
Vəliyev Abdulkərim oğluna

Arayış

ODLAR YURDU UNİVERSİTETİ-nin (VÖEN: 1500226281) –nin 31.12.2024 tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq Konsolidə edilmiş Auditor rəyi verilmişdir.

Arayış Maliyyə və İqtisadiyyat Nazirliyinin müvafiq struktur orqanına təqdim edilməsi üçün verilir.

Sərbəst Auditor :



Əlizadə Nail Ələkbər oğlu

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik cəmiyyətin fasiləsiz fəaliyyətə göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyəti prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər cəmiyyətin maliyyə hesabatlarının təqdim edilməsi prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim əlavə edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi mən audit aparılan zaman peşəkar mühakimə tətbiq edir və peşəkar şəffaflıq nümayiş etdirirəm. Mən həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirirəm və rəyimi əsaslandırmaq üçün yetərli və mühasib audit subutlarını əldə edirəm. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmiş, saxtakarlıq qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.

- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtlə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürəm.

- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliyini qiymətləndirirəm.

• Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən auditin sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altında qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarıram.

Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığım halda, auditor hesabatımda maliyyə hesabatlarımdakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyəm və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimə dəyişiklik etməliyəm. Nəticələrin auditor hesabatımın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər cəmiyyətin fasiləsiz dayandırılmasına səbəb ola bilər.

Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmunu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndirirəm.

Mən direktora digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat verirəm.

Mən həmçinin direktora bəyanat verirəm ki, müstəqilliyə və müstəqilliyimə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimə dair müvafiq etik normalarına riayət etmişəm.

Direktorun nəzərinə çatdırılmış məsələlərdən mən cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirəm . Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə mən bu məsələ haqqında hesabatımda məlumatın verilməməsini qərara almadığım halda, mən bu məsələləri auditor hesabımda təsvir edirəm.

Hesabat 26.05.2025-ci il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri Odlar Yurdu Universiteti-nin rəhbərliyinə təqdim edilir, ikincisi isə sərbəst auditorda saxlanılır.

Sərbəst Auditor Əlizadə Nail Ələkbər oğlu

M.Y.

26 may 2025-ci il



Odlar Yurdu Universiteti**KONSALİDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA BALANS****HESABATI****01 yanvar 2024 -cü il tarixindən 31 Dekabr 2024-cü il tarixinə****Azərbaycan manatı ilə**

	31 dekabr 2023 - cü il	31 dekabr 2024 - cü il
AKTİVLƏR		
Uzunmüddətli aktivlər		
Əmlak və avadanlıqlar (Əsas vəsaitlər)	2 323 695.99	2 410 354.53
Qeyri-maddi aktivlər	29 930.74	26 937.67
İştirak payı metodu ilə uçota alınmış investisiyalar	0.0	0.0
Gələcək dövrün xərcləri	0.0	0.0
Cəmi uzun müddətli aktivlər	2 353 626.73	2 437 292.20
Qısamüddətli aktivlər		
Ehtiyatlar	0.0	0.0
Qısamüddətli debitor borclar	860 354.89	887 804.35
Pul vəsaitləri və onların ekvivalentləri	2 927 501.85	898 099.87
Sair qısamüddətli aktivlər	2 846 150.51	6 160 711.10
Cəmi qısamüddətli aktivlər	6 634 007.25	7 946 615.32
CƏMİ AKTİVLƏR	8 987 633.98	10 383 907.52
KAPİTAL VƏ ÖHDƏLİKLƏR		
Nizamnamə kapitalı	1 000 000.00	1 000 000.00
Kapital ehtiyatları	533 948.94	5 598 833.92
Hesabat dövrünün xalis Mənfəəti	3 259 123.53	224 000.00
Bölüşdürülməmiş mənfəət, məqsədli maliyyələşmə	1 354 005.69	1 431 732.65
CƏMİ KAPİTAL	6 147 078.16	8 254 566.57
Öhdəliklər		
Uzunmüddətli öhdəliklər		
Uzunmüddətli borclar	0.00	0.00
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	0.0	0.0
Təxirə salınmış vergi öhdəlikləri	0.0	0.0
Cəmi uzunmüddətli öhdəliklər	0.00	0.00

Qısamüddətli öhdəliklər
Qısamüddətli faiz xərcləri yaradan
öhdəliklər

Qısamüddətli kreditor borcları	46 656.51	1 417.05
Dövlət büdcəsinə vergi öhdəliklər	725 396.68	0.00
Digər öhdəliklər	1 311 463.50	1 370 884.77
Alınmış avanslar	721 904.00	721 904.00
Gələcək dövrün gəlirləri	35 135.13	35 135.13
Cəmi qısa müddətli öhdəliklər	2 840 555.82	2 129 340.95
CƏMİ ÖHDƏLİKLƏR	2 840 555.82	2 129 340.95
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	8 987 633.98	10 383 907.52

Rektor :  prof. Vəliyev Əhməd Abdulkərim oğlu


Baş mühasib:  Kosayev Namiq İrşad oğlu



KONSALİDƏ EDİLMİŞ MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HAQQINDA HESABAT

01 yanvar 2024 -cü il tarixindən 31 Dekabr 2024-cü il tarixinə

	31 dekabr 2023 - cü il	31 dekabr 2024 - cü il
Əsas əməliyyat gəliri	8 901 324.16	11 267 913.74
Sair əməliyyat gəlirləri	293 340.01	118 171.01
Ümumi mənfəət (zərər)	9 194 664.17	11 386 084.75
Malın maya dəyəri	(78 113.51)	(60 926.53)
Kommersiya xərcləri	(556 094.26)	(579 866.30)
İnzibati xərclər	(4 487 232.70)	(5 347 137.26)
Sair əməliyyat xərcləri	0.00	0.00
Əməliyyat mənfəəti (zərəri)	4 073 223.70	5 398 154.66
Maliyyə gəlirləri müsbət məzənnə fərqi	1 061.62	0.0
Maliyyə xərcləri	0.0	0.0
Fövqəladə gəlirlər	0.0	0.0
Fövqəladə xərclər	0.0	0.0
Vergidən azad olan gəlirlər üzrə xərclər	0.0	(6 725.36)
Vergidən azad olan gəlirlər	0.0	0.0
Rezident tərəfindən ödənilmiş dividend	0.0	0.0
Mənfi məzənnə fərqi	0.0	(3 549.91)
Vergitutmadan əvvəl mənfəət(zərər)	4 073 904.41	5 387 879.39
Mənfəət vergi üzrə güzəşt məbləği	0.00	5 107 879.39
Vergitutmadan əvvəl mənfəət(zərər)	4 073 904.41	280 000.00
Mənfəət vergisi	814 780.88	56 000.00
Hesabat dövründə xalis mənfəət(zərər)	3 259 123.53	224 000.00


Rektor : 

prof. Vəliyev Əhməd Abdulkərim oğlu

Baş mühasib:


Kosayev Namiq İrşad oğlu

Odlar Yurdu Universiteti
KONSALİDƏ EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR
HAQQINDA HESABAT

01 yanvar 2024 -cü il tarixindən 31 Dekabr 2024-cü il tarixinə

Azərbaycan manatı ilə

	Nizamnamə Kapitalı	Kapital ehtiyatları	Bölüşdürül məmiş mənfəət	Cəmi Kapital
31 Dekabr 2023-cü il tarixə qalıq	1 000 000,00	533 948.94	1 354 005.69	6 147 078.16
2023-cü il üzrə xalis mənfəət (zərər)	3 259 123.12			
Mülkiyyətçilərin kapital qoyuluşları	0.00			
Elan edilmiş dividendlər	0.00			
Maddələr arasında köçürmələr	0.00			
31 dekabr 2024- cü il tarixə qalıq	1 000 000,00	5598833.92	1 431 732.65	8 254 566.57
2024- cü il üzrə xalis mənfəət	224 000,00			
Mülkiyyətçilərin kapital qoyuluşları	0.00			
Elan edilmiş dividendlər	0.00			
Kapital ehtiyatları azalması	0.00			
Maddələr arasında köçürmələr	0.00			

Rektor:



prof. Vəliyev Əhməd Abdulkərim oğlu

Baş mühasib:

Kosayev Namiq İrşad oğlu

**KONSALİDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA
HESABAT**

31 Dekabr 2024-cü il tarixinə

Azərbaycan manatı ilə

31dekabr 2023-cü il	31dekabr 2024-cü il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti	
Hesabat dövründə xalis mənfəət/zərər	
3 259 123.53	224 000,00
Mənfəət vergisi üzrə xərclər	
5 121 440.47	5 987 930.09
Qeyri-pul maddələri üzrə gəlirlər və xərclər:	
Əsas vəsaitlərin amortizasiyası	
217 721.22	278 086.13
Ehtiyatlar üzrə artma/azalma	
0,00	0,00
Debitor borcları üzrə artma/azalma	
14 162.89	27 449.46
Əməliyyat kreditor borcları və hesablaşmalar artma/azalma	
33 483.21	(770 636,14)
Debitor borcları üzrə artma/azalma	
14 162.89	27 449.46
Əməliyyat kreditor borcları və hesablaşmalar artma/azalma	
33 483.21	(770 636,14)
Sair qısamüddətli kreditor borcları	
46 656,51	1 417,05

Sair qısamüddətli öhdəliklər artma/azalma

92 209.32 59 421.27

Sair qısamüddətli kreditor borcları

46 656,51 1 417,05

Ödənilmiş vergi öhdəlikləri

0,00 0,00

İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti

Əsas vəsaitlərin alınması

355 145.00 361 846.08

Qeyri-maddi aktivlərin alınması

3 540,00 0,00

Xaric olmuş əsas vəsaitlərin qalıq dəyəri

658,69 67 743,21

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	
--	--

0,00	0,00
------	------

Məzənnə fərqi

0,00	3 549,91
------	----------

Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti	
---	--

Borc şəklində alınmış məbləğlərdən yaranan

0.00 0.00

pul vəsaitlərinin daxilolmaları

Divident ödənişi


0.00 0.00

yaranan pul vəsaitlərinin xaricolmaları

Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin
xalis hərəkəti

0.00 0.00

Rektor :  **prof. Vəliyev Əhməd Abdulkərim oğlu**

Baş mühasib:  **Kosayev Namiq İrşad oğlu**



Odlar Yurdu Universiteti-nin 2024-cü il 31 dekabr tarixə Konsolidə edilmiş Maliyyə Hesabatlarına Şərhlər və Qeydlər

Xülasəsi

1. Giriş

Hazırkı maliyyə hesabatları 2024-cü il 31 dekabr ildə tamamlanan illər üzrə Kommersiya Təşkilatlarında Milli Mühasibat Uçotu standartlarına (KTMMUS) uyğun olaraq **Odlar Yurdu Universiteti** üçün tərtib edilmişdir. **Odlar Yurdu Kolleci** törəmə müəssisəsinin təsis paylarının 100% i **Odlar Yurdu Universitetinə** məxsusudur. Təşkilat Azərbaycan Respublikasında təsis edilmiş və bu ölkədə fəaliyyət göstərir. Təşkilat Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmışdır.

1.1 Cəmiyyət haqqında ümumi məlumat

Təşkilat 16.10.1996-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “5” dövlət qeydiyyatı nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır və 17.11.2004 -cu ildə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində qeydiyyata düşərək 1500226281 saylı VÖEN verilmişdir.

Cəmiyyətin ümumi nizamnamə kapitalı 1 000 000.00 (bir milyon manat, 00 qəpik) manatdan ibarətdir.

Cəmiyyətin qanuni təmsilçisi prof. Vəliyev Əhməd Abdulkərim oğludur.

1.2 Cəmiyyətin hüquqi ünvanı

Odlar Yurdu Universiteti-nin hüquqi ünvanı aşağıdakı kimidir:

AZ 1072, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov. Ev.13

1.3 Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan manatı (AZN) ilə ifadə olunmuşdur.

2.Cəmiyyətin əməliyyat mühiti

Azərbaycan Respublikası inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə güclü iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında mövcud olan global maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyləri,eləcə də onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan pproqnozlaşdırmaq mümkün deyil.

3.Uçot siyasətinin təqdimatı

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

3.1.Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

Odlar Yurdu Universiteti və törəmə müəssisəsi olan Odlar Yurdu Kolleci mühasibat uçotunu Azərbaycan Respublikasının qanunverciliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyi əsasında hazırlanmış və Kommersiya Təşkilatlarında Milli Mühasibat Uçotu standartlarına (KTMMUS) uyğun tərtib edilmişdir. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir. Yenidən qiymətləndirmə aparılan və ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilən torpaq, binalar, satış üçün saxlanılan maliyyə aktivləri və maliyyə öhdəlikləri (törəmə alətləridə daxil olmaqla) yenidən qiymətləndirilmişdir.

Maliyyə hesabatlarının (KTMMUS)-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyət uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələr açıqlansın.

3.2.Valyutaların yenidən hesablanması

(a) Funksional valyuta və hesabat valyutası

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu müəssisənin yerli valyutası olan Azərbaycan Respublikası manatıdır (AZN).

(b) Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir.Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hədcinqləşdirilməsi (aktivlər və öhdəliklərinin dəyərinin dəyişməsindən

yaranan itkilərdən sığortalanmaq üçün heyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir.

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nağd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərclər, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.

3.3. Torpaq, tikili və avadanlıqlar (Əsas vəsaitlər)

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

(a) Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün isdifadə edilir.

(b) Bir dövrdən artıq dövr ərzində isdifadə edilməsi gözlənilir.

Torpaq və binalara əsasən inzibati bina və ofis sahələri, istehsal sahələri və binaları, ticarət sahələri və binaları daxildir. Hesabat dövrünün sonuna torpaq və binalar bazar qiymətlərinə müvafiq surətdə ədalətli dəyər üzrə yenidən qiymətləndirilməmişdir.

Ədalətli dəyər-yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidən qiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidən qiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hədcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcəkiqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan bütün cari təmir və istismar xərcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilmişdir.

Torpaq və binaların yenidən qiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidən qiymətləndirmə artımı hədləri daxilində azalması birbaşa kapitalın tərkibində

ədalətli dəyər üzrə ehdiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidən qiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından Bölüşdürülməmiş mənfəət hesabına keçirilir.

3.4.Əsas vəsaitlərin amortizasiyası

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidən qiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

- Binalar- 40 il və ya 7%
- Maşın avadanlıqları- 5 il və ya illik 20%
- İT avadanlıqları-5 il və ya illik 25%
- Nəqliyyat vasitələri-5 il və ya illik 25%
- Mebel və təsərrüfat inventarları- 5 il və ya illik 20%
- Sair əsas vəsaitlər- 5 il və ya illik 20%

Aktivlərin ləğv edilmə dəyərinə və onların faydalı istismarı müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaric olmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmalardan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.5.Qeyri-maddi aktivlər

Cəmiyyətin bütün qeyri-maddi aktivləri müəyyən faydalı xidmət müddətinə malik olmaqla əsasən kapitallaşdırılmış proqram təminatı və lisenziyalardan ibarətdir.

Əldə edilmiş proqram təminatı onların alınması və tətbiq edilməsi üçün çəkilmiş xərclərin əsasında kapitallaşdırılmışdır. Cəmiyyət tərəfindən nəzarət olunan identifikasiya oluna bilən unikal proqram təminatı ilə birbaşa əlaqəli olan tərtibat xərcləri, çəkilmiş xərclərdən artıq olan iqtisadi səmərə gətirəcəyi halda qeyri-maddi aktivlər kimi tanınır. Kapitallaşdırılmış xərclərə proqram təminatını tərtib edən şirkətlərə sərf edilən xərclər daxildir. Proqram təminatı ilə əlaqədar olan bütün digər xərclər (məsələn, texniki dəsdək xərcləri) çəkildiyi zaman xərcə silinir. Kapitallaşdırılmış proqram təminatı onun 4-5 illik faydalı xidmət müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən amortizasiya olunur.

Lisenzialar hər hansı bir fəaliyyət növünə dövlət orqanları tərəfindən verilən xüsusi icazələr təşkil edir və verildiyi faydalı xidmət müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən amortizasiya olunur.

3.6. Aktivlərin qiymətdən düşməsi

Faydalı istismar müddəti müəyyən edilə bilməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyəri olmasını göstərsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir.

(a) Aktivin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyəri;

(b) İstifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünürlər.

3.7. İnvestisiyalar

Cəmiyyət özünün investisiyalarını aşağıdakı şəkildə təsnifləşdirir:

-Ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri;

-Borc vəsaitləri və debitor borclar;

-İnvestisiyalar;

-Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri.

Təsnifləşdirmə investisiyaların hansı məqsədlə alınmasından asılıdır. Rəhbərlik investisiyaların təsnifləşdirilməsini onların ilkin tanınması zamanı müəyyən edir və hər bir hesabat tarixinə onları yenidən nəzərdən keçirir.

(a) *Ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri*

Bu kateqoriya iki alt kateqoriyaya bölünür: ticarət üçün nəzərdə tutulmuş maliyyə aktivləri ilə ilkin tanınmış ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri. Maliyyə aktivləri bu kateqoriyaya o zaman aid edilir ki, onlar yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuşdur və onlar rəhbərlik tərəfindən belə ifadə edilmişdir. Törəmə maliyyə alətləri deyildirlər. Əgər bu aktivlər satış üçün nəzərdə tutulmuşdursa və ya onların satılması balans hesabatı tarixindən bir ildən artıq olmayan müddətdə nəzərdə tutulmuşdursa, bu kateqoriyanın aktivləri qısamüddətli aktivlər kimi təsnifləşdirilirlər.

(b) Borc vəsaitləri və debitor borcları

Borc vəsaitləri və debitor borcları təsbit edilmiş və ya müəyyən edilə bilən ödəmə müddəti olan və aktiv bazarda qiyməti təyin edilməyən (katirovka olunmayan) qeyri-törəmə maliyyə aktivləridir. Onlar o vaxt yaranırlar ki, Cəmiyyət debitor borclarının satılması niyyəti olmadan pul vəsaitlərini, malları və xidmətləri birbaşa debitora təqdim edir. Belə borc vəsaitləri və debitor borcları dövriyyə aktivləri kimi təsnifləşdirilirlər və qısamüddətli aktivlərə aid edilirlər (əgər ödəmə müddəti mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətdən artıq deyildirsə). Borc vəsaitləri və debitor borcları mühasibat balansında < Debitor borcları > maddəsinin tərkibində əks etdirilmişlər.

(c) Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar

Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar təsbit edilmiş ödəmə müddəti olan elə qeyri-törəmə maliyyə aktivləridir ki, onlarla münasibətdə ödəniş müddətinin çatmasına qədər Cəmiyyətin onları saxlamağa qəti niyyəti və imkanı vardır. Hesabat dövründə Cəmiyyətin bu kateqoriyalar üzrə heç bir investisiya olmamışdır.

(d) Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri

Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri bu kateqoriyada nəzərdə tutulmamış və ya digər kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-törəmə maliyyə alətləridir. Əgər rəhbərliyin bu aktivləri mühasibat balansının tətbiq edilmə tarixindən bir ilədək müddətdə satmaq niyyəti yoxdursa, onlar qeyri-dövriyyə aktivlərinə aid edilənlər və uzunmüddətli aktivlərin tərkibində əks etdirilirlər.

3.8.Ehtiyatlar

Ehtiyatlar iki göstəricidən ən aşağı dəyərə malik olan qiymət üzrə əks etdirilirlər:

(a)Maya dəyəri

(b)Xalis satış dəyəri

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FIFO metodu) hesablanır. Hazır məhsulun və bitməmiş istehsalın maya dəyərinə xammal və material xərcləri, istehsal işçilərin əmək haqqı xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Xalis satış dəyəri-adi təsərrüfat fəaliyyəti zamanı qiymətləndirilmiş mümkün satış qiyməti ilə satış üzrə xərclər arasındakı fərq məbləğidir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hədcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

3.9.Alıcılar və sifarişçilərin debitor borcları

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya

olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervi) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyəri arasındakı fərkdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.10.Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nağd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nağd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksək likvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

3.11.Nizamnamə kapitalı

Təşkilat nizamnamə kapitalına malikdir.

3.12.Kreditlər və borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır. Sonrakı dövrlərdə kreditlər və borclar amortizasiya olunan dəyəri ilə əks etdirilir: İstənilən alınmış vəsaitlər və ödənilmiş məbləğlər arasındakı fərq kredit və borcların verilmə müddəti ərzində mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. (Effektiv faiz dərəcəsi metodu istifadə edilməklə)

Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqrazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müəyyən olunur. Bu məbləğ konvertasiyada ləğv olunma müddətinə və istiqrazların ödəmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyin dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiyaya opsiya kimi mənfəət vergisi effekt çıxılmaqla kapitala əlavə edilir.

Kreditlər və borclar, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətindən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüquqi olması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

3.13.Mənfəət vergisi

Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirəsalınmış mənfəət vergisindən ibarət olub, mənfəət və zərər hesabatında qeydə alınır. Lakin, həmin və ya başqa dövrdə bilavasitə kapital hesablarında qeydə alınan əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeydə alınır.

Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim edilməsindən əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.

Təxirə salınmış mənfəət vergisi üzrə ehtiyat (rezerv) öhdəliklər metodu istifadə edilməklə tam həcmdə yaradır. Təxirə salınmış mənfəət vergisi, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə onların maliyyə hesabatlarında əks etdirilmiş balan dəyəri arasındameydana çıxan bütüb zaman fərqləri üzrə müəyyən edilir. Lakin, təxirə salınmış mənfəət vergisi, aktivlərin və ya öhdəliklərin ilkin tanınması zamanı meydana çıxırsa, o halda təxirə salınmış mənfəət vergisi uçotda əks etdirilmir (əgər, sövdələşmənin həyata keçirildiyi anda nə mühasibat mənfəətinə, nə də vergiyə cəlb edilən mənfəətə təsir etməyən biznesin birləşdirilməsi ilə əlaqədar deyildirsə). Təxirə salınmış mənfəət vergisi mühasibat balansının tərtib edilmə tarixinə qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş vergi dərəcələrinə müvafiq olaraq hesablanır.

Təxirə salınmış vergi aktivləri o zaman tanınır ki, gələcəkdə zaman fərqləri məbləğində azaldıla biləcək vergiyə cəlb ediləsi mənfəət əldə edilməsi ehtimalı vardır.

3.14.Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)

Ətraf mühitin bərpa olunmasına,restrukturizasiyaya və məhkəmə çəkişmələrinə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki:

- Cəmiyyət keçmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində hər hansı hüquqi öhdəliklər daşıyır və ya könüllü surətdə öz üzərinə əənəvi öhdəliklər qəbul edilmişdir;
- Ehtimallar vardır ki,bu öhdəliklərin sahmana salınması üçün pul vəsaitlərinin axını labüddür;
- Bu öhdəliklərin məbləği etibarlı surətdə hesablana bilir.

Resturukurizasiya xərcləri üzrə ehtiyatlara icarə müəqavilələrinin vaxdınnan əvvəl ləğv edilməsinə görə cərimə sanksiyaları və işçilərə ödənilən işdən çıxma müavinətləri daxildir. Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılmır.

3.15.Gəlirin tanınması

Gəlir satılmış mal, iş və xidmətlərin ədalətli dəyəri ilə (əlavə dəyər vergisi çıxılmaqla) tanınır. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

(a) Xidmətlərin göstərilməsindən gəlirlər

Xidmətlərin göstərilməsindən gəlirlər o hesabat dövrünə aid edilir ki, bu xidmət göstərilmişdir və xidmət göstərilməsi üzrə konkret sövdələşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılmaı dərəcəsi faktiki

göstərilmiş xidmətlərin həcmnin sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindəki payı kimi qiymətləndirilir.

(b) Faiz gəlirləri

Faiz gəlirləri effektiv faiz dərəcəsi metodu istifadə edilməklə zaman tənəsüblüyü əsasında tanınır. Debitor borcunun dəyərinin aşağı düşməsi hallarında Cəmiyyət balans dəyərini əvəzi ödənilə bilən dəyərə qədər aşağı salır. Dəyərin bu qaydada aşağı salınması, maliyyə alətlərinin effektiv faiz dərəcəsiindən istifadə edilməklə, ilkin tanınma tarixinə pul vəsaitləri axının gələcək diskotlaşdırılmış hesablamaları yolu ilə müəyyən edilir. Dəyəri aşağı salınmış faiz gəlirləri konkret şəraitdən aslı olaraq, pul vəsaitlərinin daxil olması və ya xərclərin ödənilməsi qaydasında tanınır.

(c) Dividend gəlirləri

Dividend gəlirləri o zaman tanınır ki, təsisçilərin mənfəət əldə etmək hüququ müəyyən olunmuşdur.

3.16. İcarə

Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındaki icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.17. Dividendlərin verilməsi

Cəmiyyətin səhmdarlarına dividendlər maliyyə hesabatlarında öhdəlik kimi o dövrdə tanınır ki, həmin dövrdə Cəmiyyətin səhmdarları tərəfindən təsdiq edilmişdir (qərar qəbul edilmişdir).

2024-cü ilin yekunlarına görə Cəmiyyət tərəfindən təsisçilərə 0.00 manat dividendlər elan edilməmişdir.

4. Maliyyə risklərinin idarə edilməsi

Təşkilatın fəaliyyəti bir sıra maliyyə risklərinə meyllidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla) kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Təşkilat risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və təşkilatın fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinin minimallaşdırılmasına yönəldilmişdir. Təşkilat müəyyən risklərin hedcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.

(a) Bazar riski

(b) Valyuta riski

Təşkilat beynəlxalq iqtisadi əlaqələrə malikdir və ona görə də xarici valyuta kurslarının (əsasən, ABŞ dolları, avro, rus rublu) dəyişməsindən valyuta risklərinə meyillidir. Gələcək kommersiya sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto-investisiyalara münasibətdə mübadilə kurslarının dəyişməsi riski mövcuddur.

(a) Qiymət riski

Təşkilat göstədiyi xidmətlər üzrə qiymət riskinə mübtəla deyildir. Analoji xidmətlər bazarında faktiki rəqabətin olmaması buna əsas verir.

Qiymətlər xidmət bazarında tələbatdan, göstərilən xidmətlərin keyfiyyətindən və bu xidmətləri təklif edən digər şirkətlərlə rəqabətdən formalaşır və tənzimlənir.

(b) Kredit riski

Təşkilat əhəmiyyətli kredit riskinə mübtəla deyildir. Törəmə alətlərlə sövdələşmələr və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları ilə aparılır. Təşkilat tərəfindən heç bir istisnaya yol vermədən bütün maliyyə institutları üçün kredit riskini məhdutlaşdıran prosedurlar işlənmişdir.

(c) Likvidlik riski

Likvidlik riskinin ehtiyatkarlıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət həcmnin saxlanması, açılmış kredit xətləri vasitəsi ilə adekvat maliyələşmə imkanlarını və ortaya çıxacaq disbalans hallarında operativ idarəetmə imkanlarını nəzərdə tutur.

(d) Faiz dərəcəsinin dəyişməsinin pul vəsaitləri axınına və ədalətli dəyərə təsiri riski

Təşkilat faiz gəliri gətirən əhəmiyyətli məbləğdə aktivlərə malik olduğundan, mənfəət və pul vəsaitlərinin əməliyyat axınları, əsasən bazar faiz dərəcələrinin dəyişməsindən asılıdır.

4.2. Törəmə maliyyə alətləri və hedcinq əməliyyatları

Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontaktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır: sonradan ədalətli dəyərə yenidən qiymətləndirmə tələb edir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alətlərinin hedcinq aləti kimi təsnifləşdirməsindən asılıdır. Hedcinqləşdirmə məqsədləri ilə qəbul edilmiş maliyyə aktivlərinin ədalətli dəyəri on sayılı Qeyddə açıqlanmışdır. Kapitalın tərkibində hedcinq ehtiyatlarının hərəkəti 16 sayılı Qeyddə açıqlanmışdır.

(a) Ədalətli dəyərin hedcinqləşdirilməsi

Təşkilat tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlətinin ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda

hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə birlikdə əks etdirilir.

(b) Pul vəsaitləri axınının hedcinqləşdirilməsi

Təşkilat tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsinin effektiv hissəsi kapitalın tərkibində tanınır (bu dəyişmənin effektiv olmayan hissəsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir).

(c) Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər.

Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinqləşdirmə əməliyyatları tətbiq edilməyən maliyyə alətlərinin dəyişməsi birbaşa mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

4.3. Ədalətli dəyərin qiymətləndirilməsi

Aktiv bazarda dövriyyədə olmayan maliyyə alətlərinin (birjadan kənar maliyyə alətləri) ədalətli dəyəri müxtəlif qiymətləndirmə metodları vasitəsi ilə müəyyən edilir. Cəmiyyət hesabat tarixinə bazar şəraitindən asılı olaraq mövcud olan bir neçə qiymətləndirmə metodundan istifadə edir. Uzunmüddətli borcların ədalətli dəyərinin müəyyən edilməsi üçün analoji alətlər üçün birja qiymətləri və ya dilerlərin kotirovkaları tətbiq edilir. Qalan maliyyə alətlərinin ədalətli dəyərinin müəyyən edilməsi üçün hesablama pul vasitələri axınının diskontlaşdırılması metodu istifadə edilir. Faiz svoplarının ədalətli dəyəri pul vəsaitlərinin gələcək axınının törəmə dəyəri kimi hesablanır. Forvard valyuta sövdələşmələrinin (kontraktlarının) ədalətli dəyəri bazarda təkmül tapmış forvard valyuta kurslarından istifadə edilməklə hesablanır.

5. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri

Təşkilat növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edilir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

5.1. Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vasaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədi ilə müntəzəm olaraq nəzərdən keçirilir.

5.2. Binaların yenidən qiymətləndirilməsi

Təşkilatın balansında 31 dekabr 2024-cü il tarixə 0.00 manat dəyərində bina, tikili olmuşdur.

5.3. Vergi qanun vericiliyi

Azərbaycan Respublikasının vergi, əmək, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi ilə nəzərdə tutulan qaydalar tətbiq edilir.

6. Yeni və ya yenidən işlənmiş standartların qəbulu və şərh

Nəşr edilmiş, lakin Təşkilatın maliyyə hesabatlarının verilməsi tarixinə qədər qüvvəyə minməmiş standartlar və onlara aid şərhlər aşağıda açıqlanır. Onlar qüvvəyə mindiyi zaman Təşkilat bu standartları qəbul etmək naliyyətindədir.

BMHS 9 Maliyyə Alətləri. BMHS verilən BMS 39-un dəyişdirilməsi üzrə BMSŞ işinin birinci mərhələsini əks etdirən və BMS 39 kimi təyin olunan maliyyə aktivinin ölməməsi və maliyyə öhdəlikləri üçün tətbiq edilir. Standart 1 yanvar 2013-cü il və ya bu tarixdən sonra başlayam illik dövrlər üçün ilk başda təsirli oldu, lakin BMHS 9-un düzəlişləri, 2011-ci ilin dekabr ayında buraxılmış BMHS 9 və Keçid Açıqlamalarının məcburi qüvvəyə minmə tarixi 1 yanvar 2015-ci il məcburi qüvvəyə minmə tarixinə köçürülüb. Sonrakı mərhələdə MBHS hədə mühasibatına və maliyyə aktivlərinin zədələrinə müraciət edir. BMHS 9-un birinci mərhələsinin qəbul edilməsi Cəmiyyətin maliyyə aktivlərinin təsnifatı və ölçülməsinə təsir edəcək, lakin Cəmiyyətin maliyyə öhdəliklərinin təsnifatı və ölçülməsinə təsir etməyəcək. Bütün mərhələləri əhadə edən yekun standartlar verildiyi zaman Cəmiyyət digər mərhələlərilə əlaqədar kəmiyyətin təsirini müəyyən edəcək.

İnvestisiya müəsisələri (BMHS 10, BMHS 12 və BMS 27 üçün düzəlişlər). Bu düzəlişlər BMHS 10 daxilində aktivin tərəfini qarşılayan müəsisələr üçün istisna birləşmələr haqqında tələbləri təmin etdikdən sonra 1 yanvar 2014-cü il və ya bu tarixdən sonra başlayan dövrlər üçün təsirlidir. İstisna birləşmələr mənfəət və ya zərər vasitəsi ilə investisiya müəsisələrinin filallarının dəyərlə hesablanmasını tələb edir. Bu dəyişiklik Cəmiyyətə uyğun olacağı gözlənilir, çünki Cəmiyyətdəki müəsisələrin heç birinə BMHS 9 daxilində investisiya müəsisəsiolmağa səlahiyyət verilməyəcək.

BMS 32 Maliyyə Aktivlərinin və Maliyyə Öhdəliklərinin Əvəzləşdirilməsi – BMS 32-yə Düzəlişlər. Bu düzəlişlər “hal-hazırda qanuni həyata keçirilə bilən kompensasiya hüququna malikdir” ifadəsinin mənasını və əvəzləşdirilmə üçün səlahiyyət qazanmaq üçün evlərin təmizlənməsinin qeyri-sinxron nizamasalma mexanizmləri aydınlaşdırır. Bunlar 1 yanvar 2014-cü ildə və ya sonra başlayan illik dövrlər üçün qüvvəyə minmişdir. Bu düzəlişlərin cəmiyyətə uyğun olması gözlənilir.

BMHŞK Şərhi 21 Yığımlar (BMHŞK 21). BMHŞK 21 aydınlaşdırır ki, ödənişi uyğun qanunvericiliklə müəyyən edildiyi kimi işə salan fəaliyyət baş verdikdə müəssisə yığım üçün öhdəlik tanıyır. Minimum kandara çatmaqla işə salınan yığım üçün şərh aydınlaşdırır ki, dəqiqləşdirilmiş minimum kandara çatmazda qabaq heç bir öhdəlik gözlənilməməlidir.

BMHŞK 21 1 yanvar 2014-cü il və ya sonra başlayan illik dövrlər üçün qüvvədədir. Cəmiyyət BMHŞK 21-in gələcək maliyyə hesabatlarına əhəmiyyətli maliyyə təsiri göstərəcəyini gözləmir.

BMS 39 Törəmələrin Yeniliyi və Hedc Mühəsibatının Davamı – BMS 39-a Düzəlişlər. Bu düzəlişlər hedcinq aləti kimi təyin edilmiş törəmə yeniliyi müəyyən kriteriyalarla qarşılaşdıqda hedc mühəsibatının güzəştindən yüngüllük təmin edir. Bu düzəlişlər 1 yanvar 2014-cü il və ya

sonra başlayan illik dövrlər üçün qüvvədədir. Cari dövr ərzində Cəmiyyət öz törəmələrini yeniləməyib. Hər halda, bu düzəlişlər gələcək yeniliklər üçün nəzərə alınacaq.

6.1. Digər yeni standartlaşdırmalar və şərhlər

Təşkilat tərəfindən əvvəllər aşağıdakı yeni standartlaşdırmalar və şərhlər qəbul edilmişdir:

* BMHŞK-4 (Beynəlxalq Maliyyə Hesabatı üzrə Şərhlər Komitəsi - IFRIC) “Müqavilədə lizinq əlamətlərinin mövcud olmasının müəyyən edilməsi” (1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir). BMHŞK 4 uyğun olaraq müqavilədə lizinq əlamətlərinin mövcud olub-olmadığının müəyyən edilməsi müqavilənin iqtisadi məzmununa əsaslanmalıdır. Bu məqsədlə müqavilədə: a) müqavilənin yerinə yetirilməsinin konkret aktiv və ya aktivlərin istifadəsi ilə əlaqəli olub-olmadığının və b) müqavilədə aktivdən istifadə hüququnun ötürülməsinin nəzərdə tutulub-tutulmadığının müəyyən edilməsi tələb olunur.

* BMS 39 (Düzəliş) “Ədalətli dəyər prinsipi ilə qiymətləndirmə imkanı” (1 yanvar 2006-cı il tarixindən qüvvəyə minmişdir). 39 sayılı BMS-ı (2003-cü ildə yenidən işlənmiş) uyğun olaraq, müəssisələr ilkin uçot zamanı qiymətləndirmənin nəticələrini mənfəət və zərər hesabatında (“maliyyə alətlərinin mənfəət və zərər hesabatında ədalətli dəyərlə ölçülməsi”) qeydə almaqla, bütün maliyyə alətlərini qəti surətdə ədalətli dəyərlə ölçülməli maliyyə alətləti kimi təsnifləşdirə bilər. Standarta edilmiş düzəliş “mənfəət və zərər hesabatında ədalətli dəyərlə ölçülən” maliyyə alətləri anlayışını dəyişdirmiş və maliyyə alətlərinin bu kateqoriyaya aid edilməsi imkanını məhdudlaşdırmışdır. Bu düzəliş hazırkı maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.

Qəbul olunmuş lakin qüvvədə olmayan standartlar

Maliyyə hesabatlarının hazırlanması üçün növbəti yeni, düzəliş və dəyişikliklər edilmiş bəyanatlar ilk dəfə 1 yanvar 2015-ci il tarixindən başlayan maliyyə ili üçüm icbaridir (Bu siyahı aralıq maliyyə hesabatlarına və ya BMUS-un ilk tətbiqçilərinə, onların BMUS Hesabatlarına təsir edən yeni və dəyişdirilmiş tələblər barədə məlumatı ehtiva etmir).

BMHS 9 standartı “Maliyyə alətləri” (2009-cu ilin noyabr ayında buraxılmış və 2010-cu ilin oktyabr ayında dəyişdirilmişdir) – Bu standart maliyyə aktivlərinin təsnifatı üzrə növbəti yeni tələbləri təqdim edir:

“Biznes modeli” və “Pul vəsaitlərinin hərəkəti xüsusiyyəti” test hər ikisinin tələblərinə cavab verən borc alətləri amortizasiya olunmuş maya dəyərində ölçülür, (bəzi məhdud hallarda ədalətli dəyərin tətbiq olunması yol veriləndir).

Kapital alətlərinə investisiyalar yalnız mənfəət və zərərdə tanınmış dividendlərlə “digər məcmu gəlir daxilində ədalətli dəyər” kimi təyin edilə bilər. Bütün digər maliyyə alətləri (törəmələr də daxil olmaqla) hər bir hesabat dövrünün sonunda ədalətli dəyərlə ölçülür.

“Əlaqədar törəmə alətləri” anlayışı Standart daxilində maliyyə aktivləri üçün tətbiq edilmir və bütünlüklə yuxarıda qeyd olunan qaydalara uyğun olaraq tanınmalı və ölçülməlidir.

Yenidən işlənmiş 9№-li BMHS maliyyə öhdəliklərinin təsnifatı və ölçülməsi üzrə yeni tələbləri və BMUS 39 Maliyyə Alətləri: Tanınma və ölçülmə üzrə mövcud tanınmanın dayandırılması tələblərini özündə birləşdirir.

Yenidən işlənmiş maliyyə öhdəlikləri üzrə ehtiyatlar əksər öhdəliklər üçün amortizasiya olunmuş maya dəyərini qoruyub saxlamışdır. Yeni tələblər müəssisə öhdəliklərini mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə tanıdığı zaman tətbiq olunur-bu halda, müəssisənin kredit riskinə bağlı ədalətli dəyərindəki dəyişiklik mənfəət və ya zərər hesabatında deyil, digər məcmu gəlirlərdə tanınır.

Maliyyə öhdəliklərinin təsnifatı ölçülməsi ilə bağlı BMHS 9-un ən əhəmiyyətli təsiri maliyyə öhdəliyinin ədalətli dəyərində dəyişikliklərin uçotu ilə bağlıdır ki, kredit riskində dəyişiklik mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə təyin edilir. Xüsusilə, 9 sayılı BMHS, mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə nəzərdə tutulmuş maliyyə öhdəlikləri üçün, maliyyə öhdəliyinin ədalətli dəyərindəki kredit riskinə aid dəyişikliyin məbləği mənfəət və zərərdə uyğunsuzluq və kənarlaşmalara səbəb olmadığı halda digər məcmu gəlirdə tanınır. Maliyyə öhdəliyi üzrə kredit riskinə aid edilən ədalətli dəyərdə dəyişikliklər mənfəət və zərər hesabatından kənar təsnifləşdirilmir. Hal-hazırda 39saylı BMUS-a əsasən, maliyyə öhdəliyinin ədalətli dəyərindəki dəyişikliklərin məbləği ədalətli dəyərdə olduğu kimi bütünlüklə mənfəət və ya zərərdə tanınır.

Tanınmanın dayandırılması ilə bağlı müddəalar BMUS 39-dan demək olar ki, dəyişməz olaraq keçirilmişdir. BMHS 9, dəyərsizləşmə üzrə tələblər, təlimat və hedcinq uçotu daxil olmaqla 1 Yanvar 2015-ci il və ondan sonrakı illik dövrlər üçün qüvvəyə minir. Müəssisə təxmin edirlər ki, BMHS 9 qüvvədə olduğu dövrdən başlayaraq tətbiq olunacaq və onun tətbiqi müəssisəsinin maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Lakin ətraflı baxış tamamlanana qədər həmin təsir ilə bağlı əsaslı mülahizələrin irəli sürülməsi əlverişli deyil.

Nəşr edilmiş, lakin hələ qüvvəyə minməmiş yeni və yenidən işlənmiş bildirişlər.

Müəssisə BMUSŞ-in buraxdığı, lakin hələ 1 Yanvar 2015-ci il tarixində başlayan maliyyə ili üçün qüvvəyə minməyən, aşağıdakı yeni, yenidən işlənmiş və ya düzəlişlər edilmiş bildirişləri tətbiq etməmişdir. Müəssisə rəhbərləri yeni standartların, düzəlişlərin və şərhlərin potensial təsirini praktiki cəhətdən mümkün olduğu qədər qiymətləndirmişdir.

10 sayılı MHBS və 28 sayılı MUBS- Payçı və onun Asılı müəssisəsi və ya Birgə Müəssisəsi Arasında Aktivlərin Satışı və ya Əvəzsiz Verilməsi-10 sayılı MHBS və 28 sayılı MUBS-ə düzəlişlər 1 yanvar 2016-ci il tarixindən başlanan dövrlər üçün qüvvədədir.

Əsas tələblər

Düzəlişlər 10 sayılı MHBS və 28 sayılı MUBS arasında satılmış, asılı və ya birgə müəssisəyə çevrilmiş törəmə müəssisədə nəzarətin itirilməsinə aid ziddiyyətlərlə bağlıdır. Düzəlişlər aydınlıq gətirir ki, "Müəssisələrin Birləşməsi" adlı 3 sayılı MHBS-də payçı və onun asılı müəssisəsi və ya birgə müəssisə arasında biznesə aid olan aktivlərin satışından və ya bağışlanmasından yaranan gəlir və ya zərər tam tanınmalıdır. Belə ki, biznesə aid olmayan aktivlərin satışından və ya əvəzsiz verilməsindən gəlir və ya zərər asılı və ya birgə müəssisədə əlaqəli olmayan payçıların maraqları çərçivəsində tanınmalıdır.

Keçid

Düzəlişlər prospektiv olaraq tətbiq olunmalıdır. Erkən tətbiqetmə icazə verilir, lakin bu zaman açıqlamalar verilməlidir.

Təsir

Düzəlişlər təcrübədə müxtəlifliyi aradan qaldıracaq və maliyyə hesabatlarını hazırlayanlara bu cür əməliyyatları qeydə almaq üçün əsaslı qaydalar toplusu verəcəkdir. Lakin biznes anlayışının tətbiqi mübahisəlidir və müəssisələr bu anlayışı belə əməliyyatlarda ehtiyatla nəzərə almalıdırlar.

10 sayılı MHBS, 12 sayılı MHBS və 28 sayılı MUBS İnvestisiya müəssisələri:

Konsolidasiyada istisnalara tətbiq olunur-10 sayılı MHBS, 12 sayılı MHBS və 28 sayılı MUBS-ə düzəlişlər 1 yanvar 2016-ci il tarixindən başlanan dövr üçün qüvvəyə minir.

Əsas tələblər

Düzəlişlər investisiya müəssisələrinə 10 sayılı MHBS altında tətbiq olunan istisna hallarına əhatə edir. 10 sayılı MHBS-ə düzəlişlər bütüb törəmə müəssisələrini ədalətli dəyərlə ölçən investisiya müəssisəsinin törəməsi olan ana şirkətin konsolidə edilmiş maliyyə hesabatlarının təqdimatından (MHBS 10.4) azad edilməsinə aydınlıq gətirir. Bundan əlavə, düzəlişlər izah edir ki, özü investisiya müəssisəsi olmayıb investisiya müəssisələrinə dəstək xidmətləri göstərən və investisiya müəssisəsinin törəmə şirkəti olan təşkilatlar konsolidə edilir. İnvestisiya müəssisəsinin bütün digər törəmə müəssisələri ədalətli dəyərlə ölçülür. 28 sayılı MUBS-ə düzəlişlər pay metodunun tətbiqi zamanı investora investisiya müəssisəsinin ədalətli dəyər ölçüsünü törəmə şirkət və ya birgə müəssisələrdən əldə olunan gəlirlərə aid etməyə imkan verir.

Keçid

Dəyişikliklər retrospektiv şəkildə tətbiq edilməlidir. Erkən tətbiq etməyə icazə verilir və bu zaman açıqlanması mütləqdir.

Təsir

10 sayılı MHBS və 28 sayılı MUBS-ə düzəlişlər daha ardıcıl standartları tətbiq edənlər üçün faydalı izahatlar təmin edir. Lakin çoxmərtəbəli struktura malik investisiya müəssisələrini təcrübədə müəyyən etmək hələ də çətinlik təşkil edə bilər.

11 sayılı “Birgə Əməliyyatlar uçotu” adlı MHBS-11 sayılı MHBS-ə dəyişikliklər edilməsi

01 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir.

Əsas tələblər

Bu dəyişikliklər birgə əməliyyatlarda pay əldə edən müəssisədən 3 sayılı MHBS və digər MHBS prinsiplərini tətbiq edərkən 11 sayılı MHBS-in tələblərilə ziddiyyət təşkil edilməməsinə tələb edir. Bundan əlavə, müəssisələrdə biznes birləşməsi ilə əlaqədar MHBS tərəfindən tələb olunan məlumatlar da açıqlamalıdır. Dəyişikliklər həmçinin müəssisə tərəfindən yaradılan birgə əməliyyatlara da yalnız və yalnız mövcud biznesin bu əməliyyatların formalaşmasında birbaşa təsirə malik olduğu halda tətbiq edilir. Bundan başqa, dəyişikliklər birgə əməliyyat fəaliyyəti üzərində nəzarəti saxlamaqla, əlavə maraqların əldə olunması üçün daha əvvəl mövcud olan maraqların yenidən qiymətləndirilməsinin tələb edilmədiyi hallara da aydınlıq gətirir.

Keçid

Erkən tətbiq etmə mümkündür və açıqlanmalıdır.

Təsir

14 sayılı MHBS ilk dəfə MHBS tətbiq etməyə başlayan müəssisələri qanunvericilik tənzimləməsilə tanınan aktiv və öhdəliklərinin geri tanınması tələbindən bu qəbildən olan aktiv və öhdəliklərin uçotu ilə bağlı hərtərəfli layihə MUBŞŞ tərəfindən hazırlanana qədər azad edir. Bu cür layihənin hazırlanması MUBSK-gündəmində aktualdır

1 sayılı MUBS Açıqlanma Təşəbbüsü-1 sayılı MUBS-ə düzəlişlər.

01 yanvar 2020-ci il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədədir.

Əsas tələblər

“Maliyyə Hesabatlarının Təqdimatı” adlı 1 sayılı MUBS-ə düzəlişlər əhəmiyyətli dəyişikliklərdən daha çox, mövcud 1 sayılı MUBS-in tələblərini aydınlaşdırır.

Düzəlişlər aşağıdakılara aydınlıq gətirir:

1 sayılı MUBS-də əhəmiyyətli tələblərinə;

Mənfəət və ya zərər və digər məcmu gəlir, eləcə də maliyyə vəziyyəti haqqında hesabatı(ları)m xüsusi bəndləri daha ətraflı açıqlanmasına;

Müəssisələrin maliyyə hesabatları üzrə qeydlərdə sərbəstliyin mövcudluğuna;

Asılı və birgə müəssisələrin digər məcmu gəlirdə payı iştirak payı metodundan istifadə edilməklə, cəm halında bir maddə kimi təqdim olunmalıdır və sonradan mənfəət və zərərlərə təsnifləşdirilməyən və ya təsnifləşdiriləcək maddələr arasında qruplaşdırılmalıdır. Bundan başqa düzəlişlər, maliyyə vəziyyəti və mənfəət və zərər hesabatlarında və digər məcmu gəlirdə əlavə yarımmaddələrə tətbiq edilən tələbləri aydınlaşdırır.

Keçid

Erkən tətbiq etməyə icazə verilir və müəssisələrdən bunu açıqlamaq tələb olunmuşdur. Çünki, Şura bu düzəlişlərin müəssisənin mühasibat uçotu siyasətinə və uçot qiymətləndirmələrinə təsir etmədiyini hesab edir.

Təsir

Bu düzəlişlər MUBS-in təqdimat və açıqlama tələblərini ödəyən zaman mühakimələri tətbiq etməkdə müəssisələrə yardımçı olma, tanınma və qiymətləndirilmə meyarlarına isə təsir etmir.

16 sayılı MUBS və 38 sayılı MUBS Qəbul olunmuş köhnə və amortizasiya üsullarının aydınlaşdırılması-16 sayılı MUBS və 38 MUBS-ə düzəlişlər

01 yanvar 2020-ci il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədədir.

Əsas tələblər

Düzəlişlər 16 sayılı “Torpaq, tikili və avadanlıqlar” adlı MUBS və 38 sayılı “Qeyri-maddi aktivlər” adlı MUBS-in prinsiplərini aydınlaşdırır. Bu prinsipə görə, gəlir, aktivin istifadəsi nəticəsində sərf olunan iqtisadi faydanı deyil, biznes fəaliyyətindən yaranan iqtisadi faydanın (aktivin fəaliyyəti nəticəsində) formasını əks etdirir. Nəticədə qazanılmış gəlirin gözlənilən cəmi gəlirə nisbəti torpaq, tikili və avadanlıqların köhnəlməsində rol oynaya bilməz, yalnız çox məhdud şəkildə qeyri-maddi aktivlərin amortizasiyasında rol oynaya bilər.

Keçid

Düzəlişlər prospektiv olaraq tətbiq olunmalıdır. Erkən tətbiq etməyə icazə verilir, lakin bu zaman açıqlanmalıdır.

Təsir

Hazırda torpaq, tikili və avadanlıqlar üçün gəlir əsaslı köhnəlmə metodundan istifadə edən müəssisələr öz hazırkı köhnəlmə üsullarını qəbul olunan metoda dəyişməli olacaqlar. Bu metod aktivin istifadə müddətinin əvvəlində daha çox köhnəlmə xərci tanıyan azalan qalıq metodudur. Qazanılmış gəlir qeyri-maddi aktivin amortizasiyası üçün çox məhdud hallarda istifadə oluna bilər.

16 sayılı MUBS və 41 sayılı MUBS Kənd təsərrüfatı: Daşıyıcı bitkilər-16 sayılı MUBS və 41 sayılı MUBS-ə düzəlişlər

01 yanvar 2020-ci il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir.

Əsas tələblər

16 sayılı MUBS və 41 sayılı "Kənd təsərrüfatı" adlı MUBS-ə dəyişikliklər daşıyıcı bitkilər (məsələn meyvə ağacları) tərifinə uyğun olan bioloji aktivləri aid etmək üçün 16 sayılı MUBS-in tətbiq sahəsini dəyişir. Daşıyıcı bitkilərdə yetişən kənd təsərrüfatı məhsulları (məsələn, ağacda yetişən meyvələr) 41 sayılı MUBS-intətibiq sahəsində qalacaq. Yeni düzəlişlərə əsasən, daşıyıcı bitkilərin uçuğu bundan sonrakı ölçülmə məqsədilə ilkin dəyər və yenidən qiymətləndirmə dəyəri arasında seçimdə daxil olmaqla, 16 sayılı MUBS-in tanınma və ölçülmə tələblərinə uyğun aparılacaq. Bundan başqa daşıyıcı bitkilərlə əlaqəli olan hökumət subsidiyalarının uçuğu 41 sayılı MUBS əvəzinə, 20 sayılı "Hökumət subsidiyalarının uçuğu və hökuməti yardımı haqqında məlumatların açıqlanması" adlı MUBS-ə uyğun olaraq aparılacaq.

Keçid

Müəssisələr düzəlişləri tam olaraq retrospektiv qaydada tətbiq edə bilərlər. Alternativ olaraq, müəssisə daşıyıcı bitkiləri göstərilmiş erkən dövrün başlanğıcında olan ədalətli dəyəri ilə qiymətləndirməyi seçə bilər. Erkən tətbiq etməyə icazə verilir, lakin bu zaman açıqlanmalıdır.

Erkən tətbiq etməyə icazə verilir və müəssisələrdən bunu açıqlamaq tələb olunmur. Çünki, Şura bu düzəlişlərin müəssisənin mühasibat uçuğu siyasətinə və uçuq qiymətləndirmələrinə təsir etmədiyini hesab edir.

Təsir

Bu düzəlişlər MUBS-in təqdimat və açıqlama tələblərini ödəyən zaman mühakimələri tətbiq etməkdə müəssisələrə yardımçı olur, tanınma və qiymətləndirilmə meyarlarına isə təsir etmir.

16 sayılı MUBS və 38 sayılı MUBS Qəbul olunmuş köhnəlmə və amortizasiya üsullarının aydınlaşdırılması-16 sayılı MUBS və 38 MUBS-ə düzəlişlər

01 yanvar 2020-ci il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir.

Əsas tələblər

Düzəlişlər 16 sayılı "Torpaq,tikili və avadanlıqlar" adlı MUBS və 38 sayılı "Qeyri-maddi aktivlər" adlı MUBS-in prinsiplərini aydınlaşdırır. Bu prinsipə görə gəlir, aktivin isdifadəsi nəticəsində sərf olunan iqtisadi faydanı deyil, biznes fəaliyyətindən yaranan iqtisadi faydanın (aktivin fəaliyyəti nəticəsində) formasını əks etdirir. Nəticədə qazanılmış gəlirin gözlənilən cəmi gəlirə nisbəti torpaq, tikili və avadanlıqların köhnəlməsində rol oynaya bilməz, yalnız çox məhdud şəkildə qeyri-maddi aktivlərin amortizasiyasında rol oynaya bilər.

Keçid

Düzəlişlər prospektiv olaraq tətbiq olunmalıdır. Erkən tətbiq etməyə icaze verilir, lakin bu zaman açıqlanmalıdır.

Təsir

Hazırda torpaq, tikili və avadanlıqlar üçün gəlir əsaslı köhnəlmə metodundan isdifadə edən müəssisələr öz hazırki köhnəlmə üsullarını qəbul olunan metoda dəyişməli olacaqlar. Bu metod aktivin isdifadə müddətinin əvvəlində daha çox köhnəlmə xərci tanıyan azalan qalıq metodur. Qazanılmış gəlir qeyri-maddi aktivin amortizasiyası üçün çox məhdud hallarda isdifadə oluna bilər.

16 sayılı MUBS və 41 sayılı MUBS Kənd təsərrüfatı:Daşıyıcı bitkilər-16 sayılı MUBS və 41 sayılı MUBS-ə düzəlişlər

01 yanvar 2020-ci il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir.

Əsas tələblər

16 sayılı MUBS və 41 sayılı "Kənd təsərrüfatı" adlı MUBS-ə dəyişikliklər daşıyıcı bitkilər (məsələn,meyvə ağacları) tərifinə uyğun olan bioloji aktivləri aid etmək üçün 16 sayılı MUBS-in tətbiq sahəsini dəyişir. Daşıyıcı bitkilərdə yetişən kənd təsərrüfatı məhsulları (məsələn ağacda yetişən meyvələr) 41 sayılı MUBS-in tətbiq sahəsində qalacaq. Yeni düzəlişlərə əsasən daşıyıcı bitkilərin uçotu bundan sonrakı ölçülmə məqsədilə ilkin dəyər və yenidənqiymətləndirmə dəyəri arasında seçim də daxil olmaqla 16 sayılı MUBS-in tanınma və ölçülmə tələblərinə uyğun aparılacaq. Bundan başqa daşıyıcı bitkilərlə əlaqəli olan hökumət subsidiyalarının uçotu 41 sayılı MUBS əvəzinə 20 sayılı "Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatların açıqlanması" adlı MUBS-ə uyğun olaraq aparılacaq.

Keçid

Müəssisələr düzəlişləri tam olaraq retrospektiv qaydada tətbiq edə bilərlər. Alternativ olaraq müəssisə daşıyıcı bitkiləri göstərilmiş erkən dövrün başlanğıcında olan ədalətli dəyəri ilə qiymətləndirməyi seçə bilər. Erkən tətbiqetməyə icazə verilir lakin bu zaman açıqlanmalıdır.

Təsir

Tələblər mənfəət və zərərdə kənd təsərrüfatı məhsulunun hələ də ədalətli dəyərdə qiymətləndirilməsinin dəyişkənliyi istisna etməyəcək. Bundan əlavə müəssisələr bu aktivlərin daşıyıcı bitkilərdən ayrılıqda ədalətli dəyərini təyin etmək üçün müvafiq metodologiyalar müəyyən etməlidirlər. Bu, qiymətləndirmənin mürəkkəbliyini və subyektivliyini artırabilir.

27 sayılı MUBS Fərdi Maliyyə Hesabatlarında İştirak Payı Metodu-27 sayılı MUBS-ə Dəyişikliklər

01 yanvar 2020-ci il tarixindən başlanan dövrlər üçün qüvvədədir.

Əsas tələblər

27 sayılı “Fərdi Maliyyə Hesabatları” adlı MUBS, öz fərdi maliyyə hesabatlarında törəmə, asılı və birgə müəssisələrindəki investisiyalarını uçota almaq üçün 28 sayılı MUBS-də göstəriləndiyi kimi iştirak payı metodundan istifadə etməyə icazə verir. Beləliklə müəssisə bu investisiyalar üçün aşağıdakı üsulları nəzərə almalıdır:

- İlk dəyərdə
- 9 sayılı MHBS-ə uyğun olaraq (və ya MUBS 39) və yaxud
- İştirak payı metodundan istifadə etməklə.

Müəssisə investisiyaların hər bir kateqoriyası üçün eyni uçotu tətbiq etməlidir.

Həmçinin 1 sayılı “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının ilk dəfə tətbiq edilməsi” adlı MHBS də əhəmiyyətli düzəlişlər olunmuşdur. 1 sayılı MHBS-ə düzəlişlər, fərdi maliyyə hesabatlarında investisiyaların uçotunu ilk dəfə tətbiq edəndə icazə verir ki, investisiya əldə olunmasına aid əvvəlki biznes birləşmələrinə görə 1 sayılı MHBS-in güzəştini tətbiq etmək üçün iştirak payı metodunu istifadə etsin.

Keçid

Dəyişikliklər retrospektiv şəkildə tətbiq edilməlidir. Erkən tətbiqetməyə icazə verilir və açıqlanmalıdır.

Təsir

Düzəlişlər qanunların törəmə, asılı və birgə müəssisələrin nəzərə alınması ilə fərdi maliyyə hesabatlarını iştirak payı metodu ilə təqdim etməsini tələb etdiyi halda, ölkələr üçün Ümumi Qəbul Olunmuş Mühəsibat Uçotu Prinsiplərinin (ÜQOMUP) fərqlərini aradan qaldırır.

5 sayılı "Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar" adlı MHBS Silinmə üsullarında dəyişikliklər

- Aktivlər (və ya silinmə qrupları) ümumiyyətlə, ya satış, ya da mülkiyyətçilər arasında bölüşdürülməsi ilə silinir. Düzəliş aydınlaşdırır ki, satış üsullarından birində dəyişiklik satışın yeni planı kimi göstərilə bilməz, əksinə o, əsas planın davamıdır. Bu, 5 sayılı MHBS-də tələblərin tətbiqinin fasiləsizliyi səbəbindəndir.
- Düzəliş prospektiv olaraq tətbiq edilməlidir.

7 sayılı MHBS "Maliyyə alətləri" Açıqlamalar Xidməti müqavilələr

- Düzəliş aydınlaşdırır ki, xidmət haqqını özündə əks etdirən xidməti müqavilə maliyyə aktivlərində davamlı olaraq əksini tapa bilər. Müəssisə tələb olunan açıqlamaların dəyərləndirilməsi üçün 7 sayılı MHBS-in B30 bəndində və 7 sayılı MHBS-in 42C bəndində xidmət haqqının növünü və sözləşməni qiymətləndirməlidir.
- Davamlı olaraq təşkil olunan xidməti müqavilələrinin qiymətləndirilməsi retrospektiv olmalıdır. Lakin tələb olunan açıqlamaların müəssisənin dəyişiklikləri ilk tətbiq etdiyi dövrdən əvvəlki hər hansı dövrü göstərməsinə ehtiyac yoxdur.

Əvəzləşdirilmiş açıqlamaların qısaldılmış aralıq maliyyə hesabatlarına tətbiqi

- Düzəliş aydınlaşdırır ki, açıqlamanın əvəzləşdirilmiş tələbləri qısaldılmış aralıq maliyyə hesabatlarında tətbiq edilmir, belə açıqlamalar ən sonuncu illik hesabatda əhəmiyyətli məlumatların yenilənməsini təmin edir.
- Düzəliş retrospektiv qaydada tətbiq edilməlidir

15 sayılı MHBS Müştərilər ilə Müqavilələrdən Gəlir

01 yanvar 2020 ci –il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir.

Əsas tələblər

15 sayılı MHBS maliyyə hesabatlarının beynəlxalq standartlarının gəlirlərlə bağlı bütün mövcud tələblərini əvəz edir (BMS 11 Tikinti Müqavilələri, BMS 18 Gəlir, BMHŞK 13 Müştəri Loyalığı Proqramları, BMHŞK 15 Daşınmaz əmlakın tikintisi üzrə Müqavilələr, BMHŞK 18 Müştərilər Tərəfindən Aktiv Köçürmələri və CŞK 31 Gəlir-reklam xidmətlərinin cəlb olunması ilə Barter əməliyyatları) və müştərilərlə müqavilələrdən irəli gələn bütün gəlirlərə aid edilir. O, həmçinin əmlak, "avadanlıq və qeyri-maddi aktivlərin, o cümlədən müəyyən qeyi-maliyyə aktivlərinin tanınması və ölçülməsi üçün model təmin edir. Standart eyni zamanda müəssisənin gəlirlərini ölçməsi və tanınması üçün prinsipləri ehtiva edir. Burda

əsas prinsip müəssisənin mal və ya xidmətlərin müştəriyə çatdırılması müqabilində əldə edəcəyi məbləğdə maliyyə vəsaitinin gəli kimi tanınmasıdır.

15 sayılı MHBS-in əsas prinsipləri 5 mərhələli modelin istifadəsi ilə tətbiq olunacaqdır:

1. Müştəri ilə müqavilə(lər)nin müəyyən edilməsi
2. Müqavilə üzrə icra öhdəliklərinin müəyyən edilməsi
3. Köçürmə dəyərinin müəyyən edilməsi
4. Köçürmə dəyərinin müqavilə üzrə icra öhdəliklərində ayrılması
5. İcra öhdəliyi yerinə yetirildiyi zaman gəlirin tanınması.

Standart müəssisədən öz müştəriləri ilə müqavilələrə tətbiq etdiyi modelin hər bir addımında bütün mümkün faktları və vəziyyətləri nəzərə alaraq mühakimə aparmağı tələb edir. Standart həmçinin artan xərcləri və birbaşa müqavilənin yerinə yetirilməsi ilə bağlı xərclərin hesablanma yolları göstərir. 15 sayılı MHBS-də təmin edilmiş təlimat əqli mülkiyyət, lisenziya, zəmanət, geri alma hüquqları, sifarişçi-agent tənzimləmələri, əlavə mallar və ya xidmətlər üçün seçimlər və s. bu kimi ümumi məsələlərdə yardım məqsədilə nəzərdə tutulmuşdur.

Keçid

Dəyişikliklər müəssisələr tərəfindən bəzi azadolmalar nəzərə alınmaqla tam retrospektiv şəkildə və ya dəyişdirilmiş retrospektiv yanaşma ilə tətbiq edə bilər. Erkən tətbiqetməyə icazə verilir və bu zaman açıqlanması mütləqdir.

Təsir

15 sayılı MHBS cari MHBS-dən daha əlverişlidir və daha çox təlimatla təmin edir. Açıqlama tələbləri də daha genişdir. Standartın bütün sahələrdən olan müəssisələrə təsiri gözlənilir. Onun qəbulu müəssisənin cari mühasibatlıq sistem və prosedurlarında potensial dəyişikliklərə səbəb olacaqdır. Məhz bu səbəbdən erkən tətbiqetmə daha məqsədə uyğundur. Əlavə olaraq aidiyyəti qurumlarda məsələ ilə bağlı müzakirələr davam etməkdə olduğu üçün müəssisələrin bu müzakirələri diqqətdə saxlamaları çox əhəmiyyətlidir.

9 sayılı MHBS “Maliyyə alətləri”

01 yanvar 2020-ci il tarixindən başlanan dövrlər üçün qüvvədədir.

Əsas tələblər

Maliyyə aktivlərinin təsnifatı və qiymətləndirilmə

Əgər maliyyə alətləri mənfəət və zərərdə ədalətli dəyərlə hesablanmazsa, o zaman, bütün maliyyə aktivləri ilkin tanınmada əməliyyat xərcləri üzrə düzəlişlər edilməklə, ədalətli dəyərlə qiymətləndirilir. Borc alətləri nəticədə mənfəət və zərərdə ədalətli dəyərlə ölçülür, amortizasiya olunmuş dəyər və yaxud ədalətli dəyər digər məcmu gəlirdə, onların müqavilədə göstərilmiş pul vəsaitlərinin hərəkətinə və borc öhdəliklərinin saxlanıldığı biznes modelinə

əsaslanır. Əgər uçot uyğunsuzluqlarını ləğv edirsə və ya əhəmiyyətli dərəcədə azaldılırsa, ədalətli dəyər opsiyonu maliyyə aktivlərinin ilkin olaraq mənfəət və zərərdə ədalətli dəyərlə tanınmasına imkan verir. Kapital alətləri ümumiyyətlə, mənfəət və zərərdə ədalətli dəyərlə qiymətləndirilir.

Maliyyə öhdəliklərinin təsnifatı və qiymətləndirilməsi

Ədalətli Dəyər Seçimindən istifadə olunaraq mənfəət və zərərin ədalətli dəyəri ilə ölçülən maliyyə öhdəlikləri üçüç kredit riskindəki dəyişikliklərə tabe olan belə maliyyə öhdəliklərinin ədalətli dəyərindəki dəyişikliyin məbləği Digər Məcmu Gəlirlər hesabatında təqdim olunmalıdır. Öhdəliyin kredit riski baxımından ədalətli dəyərindəki dəyişikliyin Digər Məcmu Gəlirlər hesabatında təqdimatı Mənfəət və ya Zərər hesabatında mühasibat uçotu uyğunsuzluğu yaratmasına və ya artırmasına baxmayaraq, ədalətli dəyərindəki dəyişikliyin qalanı Mənfəət və ya Zərər hesabatında təqdim edilir.

Maliyyə öhdəlikəri üçün 39 saylı "Maliyyə Alətləri" adlı MHBS: Tanınma və Ölçülmə standartının digər bük. təsnifat və ölçmə tələbləri, əlaqədar törəmələrin maliyyə alətlərinin ayrılması qaydaları və Ədalətli Dəyər Seçimindən istifadə olunması üçün kriteriya da daxil olmaqla, 9 saylı MHBS-ə keçirilmişdir.

Dəyərsizləşmə

Dəyərsizləşmə tələbləri 39 saylı MHBS-in çəkilmiş zərər modelini əvəz edən gözlənilən kredit zərəri modelinə əsaslanır. Gözlənilən kredit zərəri model L-amortizasiya olunmuş ilkin dəyərlə və ya Digər Məcmu Gəlirlər vasitəsilə Ədalətli Dəyərlə ölçülən borc alətlərinə əksər aktivlərinə və 17 saylı "İcarələr" adlı MUBS-a əsasən lizinq üzrə debitor borclarına tətbiq edilir. Müəssisələrdən əsasən ilkin tanınmadan bəri kredit riskində əhəmiyyətli artımın olub olmamasından asılı olaraq, 12 aylıq və ya ömürlük gözlənilən kredit zərərinə tanımaq tələb olunur. Bəzi debitor borcları üçün ömürlük gözlənilən kredit zərəri tanınanda sadələşdirilmiş yanaşma tətbiq edilə bilər.

Hedcinq uçotu

Hedcinq effektivlik testi 39 saylı MUBS-dəki 80%-dən 125%-dək aydın xətt testindən perspektivlidir və hedcinqin mürəkkəbliyindən asılı olaraq keyfiyyətli ola bilər. Risk komponenti ayrılıqda müəyyənləşdirilə bilən və etibarlı şəkildə ölçülə bilən olarsa, maliyyə və qeyri-maliyyə alətinin risk komponenti hedcinq maddəsi kimi təyin edilə bilər.

Opsiyonun zaman dəyəri, forvard müqaviləsinin istənilən elementində, xarici valyuta alqı-satqısındakı əsas fərqlər hedcinq alətlərindən çıxarıla bilər və hedcinq xərci kimi tanına bilər.

Keçid

İlkin tətbiq olunmaya başlanan hesabat dövrləri üçün icazə verilir. 9 saylı MHBS-ə keçid öz tələbləri ilə fərqlənir və bir hissəsi retrospektiv və digər bir hissəsi də prospektivdir. 9 saylı MHVS bütövlükdə tətbiq olunması tələbinə baxmayaraq, müəssisələr ilk vaxtlarda

standartdakı digər tələbləri tətbiq etmədən yalnız Mənfəət və Zərər vasitəsilə Ədalətli Dəyərlə təyin edilmiş maliyyə öhdəlikləri üzrə qazanc və itkilərin təqdimatı üçün olan tələbləri tətbiq etməyi seçə bilər.

Təsir

9 sayılı MHBS-in tətbiq olunması bir çox maliyyə alətlərinin müqavilə üzrə pul vəsaitlərinin hərəkətindən və istifadə edildiyi biznes modelindən asılı olaraq ölçülməsini və təqdimatını dəyişə bilər. Dəyərsizləşmə tələbləri ümumiyyətlə kredit zərərlərinin daha erkən tanınması ilə nəticələnir. Yeni hedcinq modeli hedcinq uqotunun tələblərinə cavab verən daha qənaitcil güdcinq strategiyalarının tətbiqinə apara bilər.

Yuxarda göstərilən hallarda başqa,yeni standartların və şərtlərin əhəmiyyətli dərəcədə Müəssisənin maliyyə hesabatlarına təsiri gözlənilmir.

Vergidən azad olan gəlirlər	-	-
Vergidən azad olan fəliyyətlə bağlı xərclər	-	-

7. Torpaq, tikili və
avadanlıqlar

	Maşın və avadanlıqlar	Nəqliyyat vasitələri	Bina tikili, qurğu	Digər əsas vəsait	Cəmi
31 dekabr 2023-cü il tarixinə qalıq dəyəri	433 432.99	184759,66	1 333 292,13	372211,21	2 323 695.99
31 dekabr 2024-cü il tarixinə ilkin dəyəri	409 898.64	162049,58	1 317 973,75	293 129,68	2 183 051.65
Amortizasiya ayırmaları	72 743.61	46 189,92	69 226,16	26 340,97	214 500.66
Daxilolmalar	96 277,96	68 900,0	84 544,54	105 422,50	355
Xaricolmalar					145,00
31 dekabr 2024-cü il tarixinə qalıq dəyəri	414 776,64	207 057,73	1 444 178,38	344 341,78	2 410 354.53
31 dekabr 2024-cü il tarixinə ilkin dəyəri	433 432,99		1 333 292,13	372 211,21	2 323 695,99
		184759,66			361 846,08
Daxilolmalar			186 895,64	10 912,64	
	85 037,8				
		79 000,00			
Amortizasiya ayırmaları	103 694,15	56 701,93	76 009,39	38 782,07	275 187,54

8. Qeyri-maddi aktivlər

	Proqram məhsulları	Lisenziyalar	Cəmi
31 dekabr 2023-cü il tarixinə balans dəyəri	29 930,74		29 930,74
Daxilolmalar	3 540,00	-	3 540,00
Xaricolmalar	-	-	-
Amortizasiya ayırmaları və ya qimətdəndüşmə	0,00	-	0,00
Xaricolmalar üzrə yığılmış amortizasiya	2 993,07	-	2 993,07
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	26 937,67	-	26 937,67

9.Ehtiyatlar

	2023	2024
Hazır məhsul	0.00	0.00
Bitməmiş istehsal	0.00	0.00
Sair ehtiyatlar	0.00	0.00
Mallar	0.00	0.00
	0.00	0.00

10. Debitor borclar

	2023	2024
Alıcılar və sifarişçilərin debitor borcları	854 193,61	876 979,27
Mal verən təşkilatlar üzrə debitor borcları	-	-
Dövlət büdcəsinə	6 161,28	36 015,04
Verilmiş avanslar	-	-
İşçi heyəti üzrə debitor borcları	-	-
Sair qısamüddətli debitor borcları	-	-
Əlaqəli tərəflərə verilmiş borclar	-	-
Çıxılır: Əlaqəli tərəflərə verilmiş uzunmüddətli borclar	-	-
Qısamüddətli debitor borcları	-	-
Debitor borclarının ədalətli dəyəri aşağıdakı qaydada qiymətləndirilir		

	2023	2024
Alıcılar və sifarişçilərin debitor borcları	-	-
Sair qısamüddətli debitor borcları	0.00	0.00
Sair aktivlər üzrə debitor borc	0.00	0.00

11.Sair qısamüddətli aktivlər	2023	2024
Əvəzləşdiriləcək vergi və məcburi ödənişlər	-	-
Mal və xidmətlərə əvəzləşdiriləcək ƏDV	-	-
Gələcək hesabat dövrünün xərcləri	-	-
Alınmış sərvətlər üzrə ƏDV	-	-
Gəlir vergisi	-	-
Mənfəət vergisi	-	-
Digər aktivlər	2 846 150,51	6 160 711,1

Sosial müdafiə üzrə

-

-

Kapitalaşdırma
üçün aktivlər

-

-

**12.Pul vəsaitləri və
onların
ekvivalentləri**

	2023	2024
Kassada olan nağd pul vəsaitləri	-	-
Ədv depozit hesabı	-	-
Bank hesablarında pul vəsaitləri	-	-
Pul vəsaitləri ekivalentləri	2 927 502,85	898 099,87

**13.Vergi və
məcburi ödənişlər
üzrə öhdəliklər**

	2023	2024
Əmlak vergisi	-	-
Mənfəət vergisi	814 780,88	56 000,00

Əlavə dəyər vergisi	-	-
Gəlir vergisi	-	-
Torpaq vergisi	1 054,60	1 054,60
Mədən vergi	-	-
Alınmış sərvətlərə görə ƏDV	-	-
Sosial sigorta və təminat üzrə öhdəliklər	-	-
Vergilər üzrə	-	-
İqtisadi sanksiyalar	-	-

**14. Kreditor
borcları**

2023

2024

Malgöndərən və podratçılara kreditor borcları	46 656,51	1 417,05
Alınmış avanlar üzrə hesablaşmalar	721 904.00	721 904.00
İşçi heyəti üzrə kreditor borcları (təhtəlhəsab)	-	-
Bank kreditləri üzrə kreditor borcları	-	-
Dövlət büdcəsinə vergi öhdəlikləri	725 396,68	
Gələcək dövrün gəlirləri	0.00	0.00
Əlaqəli tərəflərin kreditor borcları	0.00	0.00
Alıcılarla hesablaşmalar	-	-
Təhtəlhəsab üzrə qısamüddətli borclar	-	-

2023

2024

15.Sair

**qısamüddətli
öhdəliklər**

Digər öhdəliklər	1 311 463,50	1 370 884,77
Gələcək dövrün gəlirləri	35 135,13	35 135,13

16.Səhmdar kapital

	Səhmin nominal dəyəri (manat)	Adi səhmlər (manat)	İmtiyazlı səhmlər (manat)	Cəmi səhmdar kapitalı (manat)	
01 yanvar 2023-cü il tarixinə	-	-	-	-	-
Emissiya edilmiş səhmlər	-	-	-	-	-
Emissiya gəliri	-	-	-	-	-
31 dekabr 2023-cü il tarixinə	-	-	-	-	-
Emissiya edilmiş səhmlər	-	-	-	-	-
Emissiya gəliri	-	-	-	-	-
31 dekabr 2024-cü il tarixinə	-	-	-	-	-

17.Əsas əməliyyat gəlirlərinin elementləri

	2023	2024
Əsas fəaliyyət üzrə xidmətdən gəlirlər	8 901 324,16	11 267 913.74

18.Sair əməliyyat gəliri

	2023	2024
İcarə gəlirləri	-	-
Rezident müəssə tərəfindən ödənilən dividend	-	-
Digər gəlirlər	-	-
Əmlakın icarəyə verilməsindən gəlir	74 267,00	74 039,12
İddia müddəti keçmiş kreditor borclar	-	-

Uçot metodunun
dəyişməsindən
yaranan keçmiş ilin
mənfəəti
Yuxarıdakı
bəndlərdə nəzərdə
tutlmayan digər
gəlirlər (o cümlədən
mənfəət vergisindən
azad edilən gəlirlər)

219 073,01

44 131,89

**19.Fövqəladə
gəlirlərin
elementləri**

2023

2024

Əsas vəsaitlərin
satışı üzrə gəlirlər

-

-

Məzənnə fərqləri
gəlirləri

-

-

Ümidsiz borcların
silinməsi üzrə
gəlirlər

-

-

Bank fəaliyyətindən
gəlirlər

-

-

Digər gəlirlər

-

-

**20.Fövqəladə
xərclərin
elementləri**

2023

2024

Əsas vəsaitlərin
satışı üzrə xərclər

-

-

Məzənnə fərqləri
xərcləri

-

-

Ümidsiz borcların
silinməsi üzrə
xərclər

-

**21.Sair əməliyyat
xərcləri elementləri**

Sair xərclər

2023**2024**

0.00

0.00

**22.İnzibati
xərclərinin
elementləri**

Keçmiş illərin xərci

2023**2024**

0,00

0,00

Sığorta üzrə xərclər

0,00

12 136,02

Bank xidməti

32 109,80

67 083,48

Əmək haqqı
ayırmaları

3 396 635,13

3 758 321,67

Rabitə xərcləri

29 053,14

20 712,22

Sosial sığorta
haqqları

645 667,88

708 488,63

Digər xərclər

73 644,59

47 267,75

Qaz xərcləri

37 159,25

1 054,60

Torpaq vergisi

1 054,60

155 531,14

Nazirlər Kabinetinin
qərarı ilə müəyyən
edilmiş ezamiyyə
xərclərinin

172 014,98

47 267,75

məbləğləri

Reklam xərcləri

7 217,84

11 929,13

Mühafizə xərcləri

554 027,59

597 243,63

Su və kanalizasiya
xərcləri

19 000,00

20 000,00

Enerji xərcləri

39 206,76

49 708,76

0,00

Borça görə faizlər və onunla bağlı olan xərclər		0,00
Royalti	0,00	0,00

**23. Kommersiya
xərclərin
elementləri**

	2023	2024
Yanacaq xərcləri	9 634.30	14 839.78
Amortizasiya ayırmaları	217 826,30	278 180,61
Təmir xərcləri	26 359,47	26 665,84
İcarə xərcləri	12 000.00	12 000.00
Biləvasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər	290 274,19	248 180,07

Yeni və yenidən işlənmiş standartların tətbiqinin təsiri.

24. Vergidən azad olan gəlirlər

	2023	2024
Vergidən azad olan gəlirlər	-	-
Vergidən azad olan fəaliyyətlə bağlı xərclər	-	-

Yuxarda qeyd olunan yeni və ya yenidən işlənmiş standartlar və onlara dair şərtlərin tətbiqinin 31 dekabr 2023-cü il və 31 dekabr 2024-cü il tarixlərinə Cəmiyyətin maliyyə vəziyyətinə və həmin tarixdə tamamlanan illər üçün əməliyyat nəticələrinə təsiri əhəmiyyətli dərəcədə olmamışdır.

25. Maliyyə xərclərinin elementləri

	2023	2024
Lizinqə görə faizlər	-	-
Faizlər və müqafatlar üzrə xərclər	-	-
Bank xidməti haqları	-	-
26. Mənfəət məzənnə fərqi	-	-

27. Mənfəət vergisi

Mənfəət vergisi xərci aşağıdakı komponentlərdən ibarətdir:

	2023	2024
Cari mənfəət vergisi xərci	814 780.88	56 000,00
Təxirə salınmış vergi xərci	-	-
İl üzrə mənfəət vergisi xərci	814 780.88	56 000,00
Keçmiş illərin zərəri çıxılır	-	-
İl üzrə mənfəət zərər	4 073 904.41	280 000,00

Gözlənilən və faktiki tətbiq edilən vergi xərclərinin tutuşdurulması aşağıda göstərilir.

28.Səhm üzrə mənfəət

Cəmiyyətin səhm üzrə mənfəəti potensial olaraq azaldılmış adi səhmlərə malik deyildir.Buna görə, səhm üzrə azaldılmış mənfəət səhm üzrə əsas mənfəətə bərabərdir. 31 dekabr 2024-cü il tarixə bölüşdürülməmiş mənfəət 689 458.45 manat təşkil etmişdir.

	2023	2024
MHBS-na əsasən vergitutmadan əvvəlki mənfəət	4 073 904.40	280 000.00
Qanunvericilikdə müəyyən edilmiş vergi	814 780.88	56 000.00

dərəcəsinə əsasən hesablanmış mənfəət vergisi

xərci (2023-cü il-20%, 2024-cü il-20%)

-Amortizasiya ayırmaları üzrə zaman fərqləri-əsas vəsait

-Amortizasiya ayırmaları üzrə zaman fərqləri-qeyri-maddi aktiv

-Əvvəlki illərin vergi zərəri təsiri

-Hesablanmış xərclər (faizlər)

Gəlirdən çıxılmayan xərclərin vergi təsiri

İl üzrə mənfəət vergisi xərci (-) və ya Mənfəəti (+)

MHBS və Azərbaycan Respublikasının vergi qanunvericiliyi arasındakı fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması çərçivəsində aktiv və passivlərin balans dəyəri arasında müvəqqəti zaman fərqləri əmələ gəlir.Bu müvəqqəti zaman fərqləro üzrə dövriyyələrin vergi təsiri aşağıda göstərilir və 20% (2016-cı il-20% dərəcəsində qeydə alınır).

31 dekabr 2024-cü il tarixinə təxirə salınmış vergi aktivlərinin və öhdəliklərinin yaranmasına səbəb olan müvəqqəti zaman fərqlərinin vergi təsiri aşağıda göstərilir:

1 yanvar	Mənfəət və zərər	31 dekabr
2023-cü il	hesabatında	2024-cü il
Debet/kredit		

Vergi bazasını azaldan/artan müvəqqəti zaman fərqlərinin vergi təsiri

Ümitsiz borclar üzrə ehtimal olunan zərərlər üzrə ehtiyatlar

Binalar və avadanlıqlar üzrə amortizasiya ayırmaları

Hesablanmış xərclər

31 dekabr 2024-cü il tarixinə təxirə salınmış vergi aktivlərinin yaranmasına səbəb olan müvəqqəti zaman fərqlərinin vergi təsiri aşağıda göstərilir:

1 yanvar	Mənfəət və zərər	31 dekabr
2023-cü il	hesabatında	2024-cü il

Debet/kredit

Vergi bazasında azaldan/artıran müvəqqəti zaman fərqlərinin vergi təsiri

Gələcək dövrlərə keçirilən vergi zərəri

Binalar və avadanlıqlar üzrə amortizasiya ayırmaları

Qeyri-maddi aktivlər üzrə amortizasiya ayırmaları

Hesablanmış xərclər

Qeydə alınmış təxirə salınmış vergi aktivləri

Xalis vergi aktiv(+) və ya vergi öhdəliyi (-)

2023	2024
------	------

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər:

-Bank kreditləri

-Borc öhdəlikləri

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər:

-Bank kreditləri

-Borc öhdəlikləri

01 yanvar 2024-cü il tarixinə Təşkilatın uzunmüddətli bank kreditlərinə görə 0.00 manat borcu olmuşdur. Təşkilat 2024-cü ilin hesabat ili ərzində uzunmüddətli kredit almamışdır.

30. Əlaqəli tərəflər əməliyyatlar

Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki,tərəflərdən biri digərinə nəzarət edə bilsin,onunl eyni qrupun nəzarəti altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin.Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarakən həmin münasibətlərin hüquqi formasına deyil,iqtisadi məzmununa diqqət yetirilir.

Əlaqəli tərəflərə aşağıdakı əməliyyatlar aparılmışdır:

Qalıqlar

Debitor borcları

2023	2024
860 354,89	887 804,35

Kreditor borcları	1 493 957,19	723 321,05
Ödənilmə faiz öhdəlikləri	-	-
Borclar-kommersiya kreditləri	-	-
Əməliyyatlar	2023	2024
Gəlirlər	9 194 664.17	11 382 534.84
Xidmət xərcləri	5 121 440.47	5 987 930.09
Faiz xərcləri	0.00	0.00

Əlaqəli tərəflərdən alınmış xidmətlərin və malların dəyəri əlaqəli olmayan tərəflərdən alınmış qiymətlərlə müəyyən edilmişdir.

30. Risklərin idarə edilməsi

Maliyyə riski faktorları

Cəmiyyət daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

Kredit riski

Cəmiyyət bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısı alınır. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərlərinə dəyişə bilər.

Faiz dərəcəsi riski

Cəmiyyət bir çox borcları təyin olunmuş marağı ifadə edir. Bu borclarla əlaqəli maraq xərcləri sığortalananmamışdır. Rəhbərlik inanır ki, maraq normalarının daimi olmamasından irəli gələn bazar qiymətlərinə dəyişikliklər əhəmiyyətli xarakter daşımır.

31. Hesabat tarixindən sonra baş vermiş hadisələr

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir edəcək hadisələr baş verməmişdir.

Sərbəst Auditor Əlizadə Nail Ələkbər oğluna
Odlar Yurdu Universiteti-nin(VÖEN 1500226281)
rektoru Vəliyev Əhməd Abdulkərim oğlu
tərəfindən

ARAYIŞ

**Odlar Yurdu Universiteti-nin (VÖEN 1500226281)
və törəmə müəssisəsi olan Odlar Yurdu Kolleci-nin (VÖEN
1503152081) 31 dekabr 2024-cü il üzrə maliyyə nəticələri**

№	Mənfəət vergisi üzrə:	
Hesabat dövrünün gəlirləri		
1	Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir	11 267 913.74
1.1	Malların təqdim edilməsindən gəlir	0.00
1.2	İşlərin görülməsindən və xidmətin göstərilməsindən gəlir	11 267 913.74
2	Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir	74 039.12
3	Vergilərin uçot metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəlirləri	0.00
4	Azərbaycan Respublikasında alınmış dividendlər	0.00
5	Digər gəlirlər	44 131.89
6	Ümumi Gəlir	11 386 084.75
7	Ümumi gəlirdən çıxılmalar	3 549,91
	Rezidentlər tərəfindən ödənilən dividend	0.00
	Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq	0.00
8	Gəlirdən çıxılmalar	3 549,91
9	Çıxılmalardan sonra ümumi Gəlir	11 382 534.84

**Hesabat dövründə gəlirin əldə edilməsi ilə
bağlı xərclər**

10	Malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər	5 209 252.02
10.1	Əmək haqqı xərci	3 758 321.67
10.2	Sosial sığorta haqları	708 488.63
10.3	Xammal və materiallar	
10.4	Malın dəyəri	60 926.53
10.5	İcarə haqqı	12 000.00
10.6	Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş əzamiyyə xərclərinin məbləği	155 531.14
10.7	Enerji xərcləri	34 259,86
10.8	Qaz xərcləri	47 267,75
10.9	Yanacaq xərcləri	14 839.78
10.10	Su və kanalizasiya xərcləri	20 000,00
10.11	Rabitə xərcləri	20 715.22
10.12	Mühafizə xərcləri	49 708,76
10.13	Bank xidməti üzrə xərclər	67 083.48
10.14	Reklam xərcləri	11 929.13
10.15	Borca görə faizlər və onunla bağlı olan xərclər	0.00
10.16	Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi) ilə bağlı sair xərclər	248 180.07
11	Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər	278 180.61
11.1	Binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya	76 009,39
11.2	Maşınlar, avadanlıq və hesablama texnikası üzrə hesablanmış amortizasiya	103 494.15
11.3	Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya	56 701.93
11.4	Qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	2 993.07
11.4.1	İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	3 686.83
11.5	Digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya	37 993,83
12	Təmir xərcləri	26 665,84
12.1	Binalar, tikililər və qurğular üzrə hesablanmış təmir xərcləri	26 665,84

13	Digər xərclər	460 641
14	Gəlirdən çıxılan vergilər və yığımlar	1 054,60
14.1	Torpaq vergisi	1 054,60
14.2	Əmlak vergisi	
16	Cəmi xərclər	5 987 930.09
17	Ümumi gəlirdən çıxılan Xərclər	5 987 930.09
18	Mənfəət və ya Zərər (+,-)	5 394 604.75
19	Mənfəət üzrə azadolmalar və güzəştlər	5 114 604.75
20	Keçmiş illərin zərəri nəzərə alınmaqla mənfəət və ya zərər (+,-)	280 000,00
21	Mənfəət vergisi	56 000,00

Rektor :  Vəliyev Əhməd Abdulkərim oğlu



Baş mühasib:  Kosayev Namiq İrşad oğlu

Sərbəst Auditor Əlizadə Nail Ələkbər oğluna
Odlar Yurdu Universiteti-nin (VÖEN 1500226281)
rektoru Vəliyev Əhməd Abdulkərim oğlu
tərəfindən

ARAYIŞ

Odlar Yurdu Universiteti-nin (VÖEN 1500226281)
və törəmə müəssisəsi olan Odlar Yurdu Kolleci-nin (VÖEN 1503152081)
31 dekabr 2023-cü il üzrə xalis mənfəət və zərər haqqında hesabat:

Gəlirlər, Xərclər, Mənfəət, Divident	Məbləğlər, manatla
	2023-cü il üzrə
Gəlir	11 386 084.75
Çıxımlar	3 549,91
Cəmi gəlir	11 382 534.84
Xərclər:	5 987 930.09
Mənfəət və ya zərər (+,-)	5 394 604.75
Keçmiş illərin zərəri	0.00
Mənfəət üzrə azadlıqlar və güzəştlər	5 114 604.75
o cümlədən 2020-ci il üzrə	0.00
o cümlədən 2021-ci il üzrə	0.00
Keçmiş illərin zərəri nəzərə alınmaqla Mənfəət və ya Zərər (+,-)	280 000,00
Mənfəət vergisi	56 000,00
Bölüşdürülməmiş mənfəət	1 431 732.65

Qeyd : 31.12.2023-cü il tarixinə 1 431 732.65 manat bölüşdürülməmiş mənfəətlə başa vurmuşdur.



Rektor :

Vəliyev Əhməd Abdulkərim oğlu

Baş mühasib:

Kosayev Namiq İrşad oğlu

Sərbəst Auditor Əlizadə Nail Ələkbər oğluna
Odlar Yurdu Universiteti-nin(VÖEN 1500226281)
rektor Vəliyev Əhməd Abdulkərim oğlu
tərəfindən

ARAYIŞ

Müəssisə illik hesabatını hesablama metodu ilə tərtib etmişdir.

Odlar Yurdu Universiteti nin (VÖEN 1500226281)
və törəmə müəssisəsi olan Odlar Yurdu Kolleci nin (VÖEN 1503152081) 31
dekabr 2023-cü il üzrə vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və
kapitallar barədə məlumatlar:

A).

Əsas vəsaitlərin dəyəri-hesabat dövrünün əvvəlinə 2 323 695.99
manat o cümlədən

1. Binalar, tikililər və qurğular 1 333 292.13 manat.
2. Maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə 433 432.99 manat.
3. Nəqliyyat vasitələri üzrə 184 759.66 manat.
4. Digər əsas vəsaitlər üzrə 372 211.21 manat.

Əsas vəsaitlərin dəyəri-hesabat dövrü ərzində daxil olmuşdur 361 846.08
manat o cümlədən

1. Binalar, tikililər və qurğular 186 895.64 manat.
2. Maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə 85 037.8 manat.
3. Nəqliyyat vasitələri üzrə 79 000.00 manat.
4. Digər əsas vəsaitlər üzrə 10 912.64 manat.

Əsas vəsaitlərin dəyəri-dövr ərzində təqdim edilmişdir 0.00 manat o
cümlədən

1. Binalar, tikililər və qurğular 0.00 manat
2. Maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə 0.00 manat.
3. Nəqliyyat vasitələri üzrə 0.00 manat.
4. Digər əsas vəsaitlər üzrə 0.00 manat.

Əsas vəsaitlərin dəyəri-dövrü ərzində silinmişdir 275 187.54 manat o
cümlədən

1. Binalar, tikililər və qurğular 76 009.39 manat.
2. Maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə 103 694.15 manat.
3. Nəqliyyat vasitələri üzrə 56 701.93 manat.
4. Digər əsas vəsaitlər üzrə 38 782.07 manat.

Əsas vəsaitlərin dəyəri-hesabat dövrü ərzində ləğv edilmişdir 0.00 manat o cümlədən

1. Binalar, tikililər və qurğular 0.00 manat.
2. Maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə 0.00 manat.
3. Nəqliyyat vasitələri üzrə 0.00 manat.
4. Digər əsas vəsaitlər üzrə 0.00 manat.

Əsas vəsaitlərin dəyəri -hesabat dövrünün sonuna 2 410 354.53 manat o cümlədən

1. Binalar, tikililər və qurğular 1 444 178.38 manat.
2. Maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə 414 776.64 manat.
3. Nəqliyyat vasitələri üzrə 207 057.73 manat.
4. Digər əsas vəsaitlər üzrə 344 341.78 manat.

B).

Qeyri-maddi aktivlərin dəyəri-hesabat dövrünün əvvəlinə 29 930.74 manat o cümlədən

1. İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərin dəyəri 29 930.74 manat.

Qeyri-maddi aktivlərin dəyəri-hesabat dövrü ərzində daxil olmuşdur 3 540 manat o cümlədən

1. İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərin dəyəri 0.00 manat.

Qeyri-maddi aktivlərin dəyəri-hesabat dövrü ərzində təqdim edilmişdir 0.00 manat o cümlədən

1. İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərin dəyəri 0.00 manat.

Qeyri-maddi aktivlərin dəyəri-hesabat dövrü ərzində silinmişdir 2 993.07 manat o cümlədən

1. İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərin dəyəri 2 993.07 manat.

Qeyri-maddi aktivlərin dəyəri-hesabat dövrü ərzində ləğv edilmişdir 0.00 manat o cümlədən

1. İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərin dəyəri 0.00 manat.

Qeyri-maddi aktivlərin dəyəri-hesabat dövrünün sonuna qalıq 26 937.67 manat o cümlədən

1. İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərin dəyəri 26 937.67 manat.

C).

Ehtiyatlar üzrə-hesabat dövrünün əvvəlinə 0.00 manat o cümlədən

1. Mallar üzrə 0.00 manat.
2. Hazır məhsul üzrə 0.00 manat.
3. Sair ehtiyatlar 0.00 manat

Ehtiyatlar üzrə-hesabat dövrü ərzində daxil olmuşdur 760 434.27 manat o cümlədən

1. Mallar üzrə 71 133.11 manat.
2. Hazır məhsul üzrə 0.00 manat.
3. Sair ehtiyatlar 689 301.16 manat.

Ehtiyatlar üzrə-hesabat dövrü ərzində təqdim edilmişdir 689 301.16 manat o cümlədən

1. Mallar üzrə 0.00 manat.
2. Hazır məhsul üzrə 0.00 manat.
3. Sair ehtiyatlar 689 301.16 manat.

Ehtiyatlar üzrə-hesabat dövrü ərzində silinmişdir 71 133.11 manat o cümlədən

1. Mallar üzrə 71 133.11 manat.
2. Hazır məhsul üzrə 0.00 manat.
3. Sair ehtiyatlar 0.00 manat.

Ehtiyatlar üzrə-hesabat dövrü ərzində ləğv edilmişdir 0.00 manat o cümlədən

1. Mallar üzrə 0.00 manat.
2. Hazır məhsul üzrə 0.00 manat.
3. Sair ehtiyatlar 0.00 manat

Ehtiyatlar üzrə-hesabat dövrünün sonuna 0.00 manat o cümlədən

1. Mallar üzrə 0.00 manat.
2. Hazır məhsul üzrə 0.00 manat.
3. Sair ehtiyatlar 0.00 manat

D).

Debitor borcları-hesabat dövrünün əvvəlinə 860 354.89 manat o cümlədən

1. Dövlət büdcəsinə (vergilər üzrə) 6 161,28 manat.
2. Sair debitor borcları üzrə 854 193.61 manat.

Debitor borcları-hesabat dövrü ərzində daxil olmuşdur 11 477 620.74 manat o cümlədən

1. Dövlət büdcəsinə (vergilər üzrə) 85 945.65 manat.
2. Sair debitor borcları üzrə 11 391 655.09 manat.

Debitor borcları-hesabat dövrü ərzində təqdim edilmişdir 1 126 737,38 manat o cümlədən

1. Dövlət büdcəsinə (vergilər üzrə) 56 111,89 manat.
2. Sair debitor borcları üzrə 1 070 625,49 manat.

Debitor borcları-hesabat dövrü ərzində silinmişdir 10 323 433,90 manat o cümlədən

1. Dövlət büdcəsinə (vergilər üzrə) 0.00 manat.
2. Sair debitor borcları üzrə 10 323 433,90 manat.

Debitor borcları-hesabat dövrü ərzində ləğv edilmişdir 0.00 manat o cümlədən

1. Dövlət büdcəsinə (vergilər üzrə) 0.00 manat.
2. Sair debitor borcları üzrə 0.00 manat.

Debitor borcları-hesabat dövrünün sonuna 887 804.35 manat o cümlədən

1. Dövlət büdcəsinə (vergilər üzrə) 35 015.04 manat.
2. Sair debitor borcları üzrə 851 789.31 manat.

E).

Pul vəsaitləri-hesabat dövrünün əvvəlinə 2 927 501.85 manat.

Pul vəsaitləri-hesabat dövrü ərzində daxil olmuşdur 18 511 513.23 manat.

Pul vəsaitləri-hesabat dövrü ərzində təqdim edilmişdir 1 588 830,02 manat.

Pul vəsaitləri-hesabat dövrü ərzində silinmişdir 18 952 085,19 manat.

Pul vəsaitləri-hesabat dövrü ərzində ləğv edilmişdir 0.00 manat.

Pul vəsaitləri-hesabat dövrünün sonuna 5 739 820 .61 manat.

F).

Digər Aktivlər-hesabat dövrünün əvvəlinə 2 846 150,51 manat.

Digər Aktivlər-hesabat dövrü ərzində daxil olmuşdur 4 317 180.12 manat.

Digər Aktivlər-hesabat dövrü ərzində təqdim edilmişdir 0.00 manat.

Digər Aktivlər-hesabat dövrü ərzində silinmişdir 1 002 619,53 manat.

Digər Aktivlər-hesabat dövrü ərzində ləğv edilmişdir 0.00 manat.

Digər Aktivlər-hesabat dövrünün sonuna 6 160 711.1 manat.

G).

Cəmi kapital üzrə-hesabat dövrünün əvvəlinə 6 147 078.16 manat o cümlədən

1. Kapital ehtiyatları 533 948.94 manat.
- 2.Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət 1 354 005.69 manat.
- 3.Hesabat dövrünün xalis mənfəəti 3 259 123.53 manat.
- 4.Nizamnamə kapitalı 1 000 000.00 manat..

Cəmi kapital üzrə-hesabat dövrü ərzində daxil olmuşdur 8 597 728.26 manat o cümlədən

1. Kapital ehtiyatları 5 114 604.73 manat.
- 2.Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət 3 259 123.53 manat.
- 3.Hesabat dövrünün xalis mənfəəti 3 540 302.49 manat.
- 4.Nizamnamə kapitalı 0.00 manat.

Cəmi kapital üzrə-hesabat dövrü ərzində təqdim edilmişdir 6 127 046,83 manat o cümlədən

1. Kapital ehtiyatları 47 219,75 manat.
- 2.Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət 3 181 396,57 manat.
- 3.Hesabat dövrünün xalis mənfəəti 2 898 430,51 manat.
- 4.Nizamnamə kapitalı 0.00 manat.

Cəmi kapital üzrə-hesabat dövrü ərzində silinmişdir 363 193,02 manat o cümlədən

1. Kapital ehtiyatları 2 500,00 manat.
- 2.Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət 0.00 manat.
- 3.Hesabat dövrünün xalis mənfəəti 360 693,02 manat.
- 4.Nizamnamə kapitalı 0.00 manat.

Cəmi kapital üzrə-hesabat dövr ərzində ləğv edilmişdir 0.00 manat o cümlədən

1. Kapital ehtiyatları 0.00 manat.
- 2.Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət 0.00 manat.
- 3.Hesabat dövrünün xalis mənfəəti 0.00 manat.
- 4.Nizamnamə kapitalı 0.00 manat.

Cəmi kapital üzrə-hesabat dövrünün sonuna 8 254 566 .58 manat o cümlədən

1. Kapital ehtiyatları 5 598 833.92 manat.
- 2.Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət 1 431 732.65 manat.

3. Hesabat dövrünün xalis mənfəəti 224.000 manat.

4. Nizamnamə kapitalı 1 000 000.00 manat.

H).

Cəmi öhdəliklər üzrə-hesabat dövrünün əvvəlinə 2 840 555.82 manat o cümlədən

1. Dövlət büdcəsinə vergi öhdəlikləri 725 396,68 manat.
2. Sair Kreditor borcları 46 656,51 manat.
3. Digər öhdəliklər 1 311 463.5 manat.
4. Gələcək dövrün gəlirləri 35 135,13 manat.
5. Alınmış avanslar 721 904.00 manat.
6. Bank kreditləri 0.00 manat.

Cəmi öhdəliklər üzrə-hesabat dövrü ərzində daxil olmuşdur 10 482 525.32 manat o cümlədən

1. Dövlət büdcəsinə vergi öhdəlikləri 223 866,98 manat.
2. Sair Kreditor borcları 1 107 236,93 manat.
3. Digər öhdəliklər 9 144 183.68 manat.
4. Gələcək dövrün gəlirləri 228.82 manat.
5. Alınmış avanslar 7 237,73 manat.
6. Bank kreditləri 0.00 manat.

Cəmi öhdəliklər üzrə-hesabat dövrü ərzində təqdim edilmişdir 949 263,66 manat o cümlədən

1. Dövlət büdcəsinə vergi öhdəlikləri 949 263,66 manat.
2. Sair Kreditor borcları 0.00 manat.
3. Digər öhdəliklər 0.00 manat.
4. Alınmış avanslar 0.00 manat.
5. Gələcək dövrün gəlirləri 0.00 manat.
6. Bank kreditləri 0.00 manat.

Cəmi öhdəliklər üzrə-hesabat dövrü ərzində silinmişdir 10 244 476.53 manat o cümlədən

1. Dövlət büdcəsinə vergi öhdəlikləri 7 237,73 manat.
2. Sair Kreditor borcları 1 152 476,39 manat.
3. Digər öhdəliklər 9 084 762.41 manat.
4. Alınmış avanslar 0.00 manat.
5. Gələcək dövrün gəlirləri 0.00 manat.
6. Bank kreditləri 0.00 manat.

Cəmi öhdəliklər üzrə-hesabat dövrü ərzində ləğv edilmişdir 0.00 manat o cümlədən

1. Dövlət büdcəsinə vergi öhdəlikləri 0.00 manat.
2. Sair Kreditor borcları 0.00 manat.
3. Digər öhdəliklər 0.00 manat.
4. Alınmış avanslar 0.00 manat.
5. Gələcək dövrün gəlirləri 0.00 manat.
6. Bank kreditləri 0.00 manat.

Cəmi öhdəliklər üzrə-hesabat dövrünün sonuna 2 129 340.95 manat o cümlədən

1. Dövlət büdcəsinə vergi öhdəlikləri 0.00 manat.
2. Sair Kreditor borcları 1 417,05 manat.
3. Digər öhdəliklər 1 370 884.77 manat.
- 4 Gələcək dövrün Gəlirləri 35 135,13 manat.
- 5 Alınmış avanslar 721 904 manat.
6. Bank kreditləri 0.00 manat.

Rektor :



Vəliyev Əhməd Abdulkərim oğlu

Baş mühasib:



Kosayev Namiq İrşad oğlu



TƏHVİL-TƏSLİM AKTI

Bakı şəhəri

26 may 2025-ci il

Biz aşağıda imza edənlər – bir tərəfdən Bundan sonra “İcraçı” Sərbəst Auditor Əlizadə Nail Ələkbər oğlu (VÖEN 1505929342) (Lisenziya SA/419, 03 aprel 2024-cü il tarixli) şəxsində digər tərəfdən və bundan sonra “Sifarişçi” adlandırılacaq **Odlar Yurdu Universiteti-nin rektoru Vəliyev Əhməd Abdulkərim oğlu** şəxsində bu aktı imzalamaqla təsdiq edirik ki, 12.05.2025-ci il tarixli **AR 006/25** nömrəli Auditor xidmətinin göstərilməsi barədə müqavilənin şərtlərinə uyğun olaraq hazırlanan **26.05.2025-ci il tarixli Konsalidə edilmiş Auditor Rəyi Odlar Yurdu Universiteti-nin rektoru Vəliyev Əhməd Abdulkərim oğluna** təhvil verilmişdir.

Bu akt 2 nüsxədən ibarət imzalanmışdır.

İcraçı tərəfindən:

Əlizadə Nail Ələkbər oğlu

M.Y



Sifarişçi tərəfindən:

Vəliyev Əhməd Abdulkərim oğlu

